

# من، تو، او و تلفن



انار(انار رضایف رسول اوغلو)

ترجمه: حبیب ف

تهییه نسخه الکترونیک: کتابهای رایگان فارسی

<http://persianbooks2.blogspot.com>

:تماس:

[farsibooks@gmail.com](mailto:farsibooks@gmail.com)

آثار نگرتوس، نمایشنامه‌نویس سینما و یکی از نویسنده‌گان با استعداد جوان آذربایجان شوروی و مولف یک رشته کتاب داستان و حکایت بیاشه. عمله ترین مسئله مورد توجه او اندیشه و فکر در پاره آنسکه انسان معاصر باید چگونه انسانی باشد، باید چه خصائص داشته باشد تا با حفظ شخصیت خود بتواند از صلح و سعادت در جهان دفاع کند. مهارت در آفریدن و پروراندن موضوعاتی جالب و بایع که امکان هرچه بیشتر نشان دادن خصائص قهرمانان را بهدهد، از خصوصیات باور این نویسنده است. حکایت «من، تو، او و تلفن» که به زبان‌های زیادی ترجمه شده، نیز یکی از همین گونه آثار است.

## انس من، تو، او و تلفن

دیروز تلفن تو مرد، تنها انسانها نیستند که میمیرند. شماره‌های تلفن هم میمیرند. انسان در زندگی ارقام زیادی را از پاد میبرد؛ شماره شناسنامه، حقوق آخرين کار، شماره اتوبیل دوست، تعداد اهالی شهر و فاصله زمین تا ماء، ولی این چند رقی که همانا با این ترتیب برای تو گرایی‌های زیادی بشمایر میزود و گوشی آن میدای او و رایحه عطر پنهانه را برای تو پاریگان میاورد هرگز فراموش نمیشود.

کاهی گوشی تلفن سیاه را طوری بر میداشتم که گوئی در پیانو را باز میکنم. کاهی این گوشی سیاه را چنان بیگذاشتم که گوئی در تابوت را میبینم.

و ناگهان دیگر این شماره وجود ندارد. بعی شماره وجود دارد، ولی حالا قلمروی است که من به آن دسترسی ندارم و فاصله من تا این پنج رقم در روی حفچه تلفن جلو دستم، ساقی است پایان نایدیر، به میل و کیلومتر و فرسنگ. چهار پنجم این مسافت را میتوانم بگیرم، ولی آخرين عدد را هیچگاه نخواهم توانست بگیرم، زیرا شماره تلفن تو در سیاه بسته‌ای است که کلید آن گم شده است.

برای من لزوی نداشت ترا بیشم. بتو تلفن میکردم، مدادی ترا میشنیدم و میگفتم: «غزیزم، چرا انگشتانت چنین سرد است؟ و تو به من میگفتی چرا. مسکن بود ترا نبینم، ولی از ساقی زیاد وجودت را میکردم،



همانطور که ساکنین کنار دریا، حتی اگر دریا را نیستند، آن را مس  
میکنند.

و ناگهان دریا نابود شد.

پیش بالاخاده‌ترین سرگذشت: من، تو و... البته، او، ولی  
تلخ نیز بود. تمام قضیه هم از عروسی رایسم شروع شد.

نیروز جام خود را پلند کرده بود و میگفت:

— ما بچ نفر بودیم، مانند فیلم «آنها بچ نفر بودند»، بادتان  
هست؟ من، کمال، مراد، رایسم و سیمور. ما، مانند ذراها، یک هم

از دیگری مستقط کردیم. ملاحظه بفرمائید، اینها همسران ما هستند، —  
همه قاه قاه خنده‌یدند، — بچه‌های قد و نیم قد با هم در خانه مانده‌اند.

بله، ما امروز رایسم را از دست میدیم. البته، من شوخت میکنم،  
رایسم و فریده هزیر، بهترین آرزوهای علی مرا بیدنید. برای شا

سعادت و تیکبخش، شادی و فرزندان پسر و دختر زیادی آرزو میکنم،  
ولی ما بسلامتی شما نوشیده‌ایم و باز هم خواهیم نوشید. حالا من

بیخواهیم جام خود را بسلامتی آخرين فرد سا، بسلامتی سیمور هزیر  
بلند کنم. او دوست جوان و مجرد ماست، چشم و چراغ ماست، آخرين  
دلداری و یادگار بیشتر است که از دست داده‌ایم.

همه سر خود را بطرف من بروگرداندند و من از خلاص خنده‌ها و  
جزنگ جزنگ جانها صورتی را دیدم که لبخند و تحریر بر آن تفتش

بسته و حالت واحدی به آن داده بود. وقتی سهستان پرآنده شدند و ما همه با هم — نیروز و کمال و  
مراد با همسران خود و من تنها — در دل شب در خیابانهای شهر

به قدم زدن پرداختیم، ناگهان حس کردم که زن نیروز یازدی مرا  
گرفت و گفت:

— خوب، سیمور، کی مارا بهروسی خودت دعوت میکنی؟

— باین زودیها نخواهد بود.

— چرا؟ نکند حرفهای این پاوه سرا را جذی گرفته‌ای؟ — و با  
مهر و نوازش خود را به شوهرش چسباند. — خیال میکنی خانواده  
جهنم است؟

نیروز گفت:

— نمیتواند دختری که شایسته و لایق او باشد، پیدا کند.  
— والله نمیتواند. ای، بچه‌ها، بیاند برای سیمور یک نامزد  
پیدا کنیم. اگر بهترین دختر باکو را برایت پیدا کنیم، زن بیکری؟  
من گفتم:

— سلام، ول بشرط آینکه همین حالا تا سر دماغ هست پیدا  
کنید. فردا تغییر عقیله میدهم.

کمال گفت:

— جان دلم، ما این وقت شب از کجا سیتوانیم برای تو نامزد  
پیدا کنیم. از توی خیابان؟ گنان نمیکنم تو دختری را که این وقت شب  
نک و تنها توی خیابانها پکردد، بیکری.

من گفتم:

— من حالا که اینطور است، مسئله ختم نیشود.  
— من یک پیشه‌زاد دارم، پیشه‌زاد با تلفن برایش نامزد پیدا کنیم.  
اینهم تلقن عمومی.

من گفتم:

— فکر بسیار خوبی است. اما من دو کوکی \* ندارم.  
خواه یک دوچین دوکیکی به من دادند و من بد جایگاه تلفن  
رفتم.

— یکوئید چه شماره‌ای؟

— هر شماره‌ای بیخواهی بکور.

نیروز گفت:

— هر شماره‌ای که بیخواهی بکور شلا... — و ناگهان زبانش  
بند آمد. — ای، نه، برادر، میدانی، این کار مستولیت دارد. با  
مادرزنت آجtan توی یک جوی تخلواد رفت، بعد تمام عمر به من نهش  
خواهی داد.

من گفتم:

\* در اتحاد شوروی توی تلفنهای عمومی باید سه دو کوکی  
انداخت. (م.)

رقص و وقتی دو کپکها را از جیم بیرون می آوردم ، دیدم که دستمال  
نیروز هنوز در دست نبین است . بخندی زدم ، دستمال را روی گوشی  
تلنن گذاشت و شماره ۴۹۰۴ را گرفتم .  
پس از کمی انتظار صدای زنی در گوشی شنیده شد . نمیتوان گفت  
که صدا خوابآگود بود ، شاید کمی خسته و اندکی تعجبآمیز بنظر  
میرسد .

— الو .

— سلام علیکم .

— سلام . شما کی هستید ؟

— من هستم . بیانید آشنا بشویم .

و بی اختیار ، انکار منتظر خوددن سبلی بودم ، خواستم با دست صورتمن  
را بپوشانم تا حرفهای خشن و یا غعش و ناسزا نشونم با اینکه از شنیدن  
بوق قطع مکالمه ، چون دری که بروی آدم بسته بیشود ، پکه نخوروم .  
و وقتی هیچ یک از این اتفاقات نیفتاد ، تعجب کردم . ممکن همانطور  
آرام و سلایم بگوشم رسید :

— فکر نمیکنید این ساعت شب برای آشنا شدن کسی دیر باشد ؟

— بدهیجوجه . من همین حالا از مجلس عروسی نزدیکترین دوست  
نیروز آدمام . این آخرین دوست سجره من بود و خودم را طوری من  
میکنم انکار از مراسم تلخون او برویگردم .

— این حرفاها چیست ؟ مگر خود شما زن ندارید ؟

— نخیر . شما چطور ، شوهر دارید ؟

او خنده داد و گفت :

— فکر نمیکنید که در اولین دنایق آشنا مان یعنی از اندازه  
کنجهکاری میکنید ؟

خواهش میکنم سرا بیغشید . من بدهیجوجه از آن مزاحمین  
تلخی نیستم . بی اندازه احسان تنهایی کردم و تصمیم گرفتم شمارهای  
بگیرم تا اقلای با کسی حرفی زده باشم .

— شماره تلخون مرا از کجا پست آوردید ؟

— تصادف معنی نیست . من ... اولین اعدادی را که بنتلزم رسید  
گرفتم .

— ای ترسی بزدل . اهل سنته همینجا است . مستولیت ا  
کمال ، تو بگو .

زن نیروز که همیشه بیشنهادی در آستانه داشت گفت :

— من یک بیشنهاد دارم . برای اینکه مستولیت فردی نباشد ،  
باید این کار را بکنم : هر کدام عددی بگویید .

نیروز که همیشه شیفتنه بیشنهادهای همسر خود بود ، گفت :

— عال است . دو .

من این شماره را گرفتم .

زن نیروز گفت :

— نه .

کمال گفت :

— صفر . ... و سرش را بطرف همسر خود پرگرداند : — توست تو  
است .

او این با آن با کرد و بالآخره گفت :

— من نمیدانم . خوبم ، باشد : چهار .

مراد گفت :

— پنج .

فقط زن مراد نرسید چیزی بگوید ، زیرا صدای بوق کشیده در گوشی  
تلخن شنیده شد .

نیروز دستمال خود را بطرف من دراز کرد و گفت :

— یا ، جلو دهی بگیر که صدای را نشاند . اگر بیش آمدی  
کردم میتوانی بچاک بزنی .

همه قاه قاه خنده دلند و من گوشی را گذاشتم و گفتم :

— ناسردم خوابیده است .

و ما راه خود را کشیدیم و رفیم .

همه به خانه های خود رفتند و من ، تیبدانم چرا ، خود را بسیار  
تنها و بیکن حس میگردم . مدت زیادی در بولوار خلوت قدم زدم ، به  
دریای تبره و تار و به راهنمایی رنگارونگ کشش ها نگاه میگردم و  
ناگهان شمارهای را که یک ساعت پیش به آن تلخن کرده بودم ، بیاد  
آوردم . ساعت دو بعد از شصت شب بود . جلو نزدیکترین تلخن عمومی

میتوانید ، و همین فکر را میتوان چنین بیان کرد : تو احتمال بیشمار از این کار چه میفهمی ؟ پله ، بدان ...

من گفت :

— بدان که من از این کج دار و سریز رفتار کردن تو بیزار شدم .

— خوب ، باشد ، میبینم که حالا صحبت کردن با تو یعنی است . برویم خانه ما چای بخوریم . وقتی فریوز در اطاق دیگر پژامه سرمه‌ای و کفشهای راحتی ترم خود را میپوشید ، رفتش به من گفت :

— میدانی ، آدم تعجب میکند که چطور او خودش کلمات «مانا» و «پاهای را میگویند . هیچ کس پیش یاد نداده است ... — او از پسر پیکاره خود صحبت میکرد .

فریوز از راه رفته گفت :

— پله ، واقعاً تعجب آور است . من به این فرضیه میدانم که زبان را بچدها بوجود آورده‌اند ، بچدها ، نه بزرگها ، آنهم در عصر کودکی بشریت ، بلکه همانا بچدها بوجود آورده‌اند . آنها کلاماتی را که ما بزرگان بکار میبریم ، وضع کرده‌اند . داشت میمور ، دسته‌گل را بین ؟ کجا پک همچنین پسری دیده‌ای ، ها ؟

من با تمام تیرو میکوشیدم آن شماره تلفن را بیاد بیاورم . دو عدد آخر را خوب بیاد داشتم ، عدد اول — دو و عدد سوم — صفر بود . این دو عدد نیز باید بود ، ولی عدد دوم را بیچوچه نمیتوانستم بیاد بیاورم .

گفت :

— بین ، سایه ، باید نیست آن شب تو چه عددی گفتی ؟

— کدام شب ؟

محبوب شدم سلت زیادی توضیح بدهم ، سیل پذله و طعنه و نیشخند و شوخیهایی را که بر سرم فرود آمد ، تحمل کنم و نقط وقی بالتوم را بوشیده بودم و میخواستم از در بیرون بروم ، حدای سایه را شنیدم که گفت :

— باید آمد ؟ نه بود ، این شماره خط انبوس برقی من است .

— عالیست ...

— میدانید ، من کمی مشروب خورده‌ام و بی‌اندازه احساس نهانی میکنم .

— پله ، اتفاق می‌افتد ...

— آیا میتوالیم هدیگر را بینم ؟

— این دیگر دیر است . حالا شما میروید خانه و میخواید ، خدا بیدار میشود و میبیند که همه چیز خوب است . حتی همینطور خواهد شد .

— ولی من میخواهم شما را بینم . با لائق با شما صحبت بکنم .

— حالا شما شماره تلفن مرا میدانید . با فراموش کردید ؟ پس اینطور ، اگر در حالت هشیاری هم دیدید که سیل دارید با من صحبت کنید ، میتوانید تلفن بکنید .

— راضی ؟

— پله ، خوب ، شب بغیر .

— من همین لردا به شما تلفن میکنم . گرچه این موضوع بی‌اندازه احتطانه بود ، ولی وقتی در دل شب در خیابانهای خلوت راه بیراتم ، تصویر میکردم که دیگر تنها و بیکن نیستم .

طبعی است که روز بعد تلفن نکردم . تمام روز دوندگی میکردم و همه چیز را از پاد بردم . پس از چند روز هنگام بعث و مذاکره پیرامون برناهه کارها ، من با رئیس آزمایشگاه که در عنین حال رهبر علمی من بود ، گلاویز شدم .

بعد از بعث و مذاکره فریوز را به خانه خود برد . من و او در یک آنتیتو کار میکردیم . در راه او به من پند و اندرز میداد که باید عاقل بود و میگفت که نباید مشت بر سدان کویید ، حتی اگر حق با تو باشد . برای دفاع از حق راههای زیادی وجود دارد و واضح است که برانگیختن همه علیه خود بهترین راه نیست و بالاخره گفت :

— نزاکتی گفته‌اند . بفرما و بنشین و بترگ ، هو سه یک معنی دارد . شلا میتوان به یک فقر گفت ، تصویر میکنم شما اشتباه

و از حدای بیانو این دخترک آدم سکن است دیوانه بشود . و تئی رادیویی من کار میکند ، لااقل حدای بیانو او را تقریباً نمیشنوم .

— شما به کدام برنامه های رادیو علاقمند هستید ؟

— اووه ، من رانز امواج را از حفظ هستم . شنیدم اینجا گفت  
شبانه است ... — مثل این بود که من میبایدم چطور او چلو رادیو  
نمیشده و اینکشش را روی صفحه رادیو حرکت میدهد . — اینجا آهنگهای  
برینه برینه ای از ماوراء آلبانوس پخش میکند و غریش طولانی بگوش  
سخورد و اینجا به زبان تائقه‌وسی حرف میزنند و اینجا وارجه شلوغی  
برپاست . سعیری برنامه پذله گوئی میکند ، من حرفهای او را تینههم ،  
ولی همه میخنندند ، سوت میکشند ، کتف میزنند و من هم شاد میشوم .  
اینجا همیشه برنامه های عاشقانه پخش میکند : مرد و زنی بسیار  
آهسته حرف میزنند ، من هم سیکم که آنها درست توی بیکروبلون نفس  
میکشند . رادیو چیز عجیبی است . گوئی تمام جهان و آسمان بر از  
آنکها و درامهای گوناگونی و هواپیماها با من در اطاق است .

من برسیم :

— هواپیما ؟

او گفت :

— بیشنودید ؟ — و من فهمیدم که سکوت کرده است و گوش میدهد .  
و هم از سدت کمی من هم حدای عرض شعیف هواپیما را شنیدم و  
با خود فکر کردم : «جالب است ، آیا این هواپیما بر فراز خاله من هم  
برواز خواهد کرد ؟ جالب است ، خانه او کجاست ، در کدام پخش  
شهر است ؟ ،

او گفت :

— رادیو و هواپیما از جهاتی خیلی به هم نزدیک هستند . درست  
است ؟

— شاید از آن جهت که آسمان مشترکی دارند ؟

او گفت :

— سکن است . — و از تو سکوت کرد .  
حالا در گوشی تلفن خوش هواپیما شنیدم نمیشد ، فقط حدای  
پکتواخت و شنیده کننده بیانو پلند بود . بالاخره او گفت :

— آلو ، سلام . این من هستم .

— سلام ، شما کی هستید ؟

— فراموش کردید ؟ بادتان هست ، من بشما تلفن کردم ؟ سه  
روز پیش ، تقریباً در همین ساعت .

او با لحن تسخیرآمیزی گفت :

— ولی حدای شما با امروز فرق داشت . شاید شما دسته بزرگی از  
دستان یک نفر هستید که زن گرفته است ؟ درد تنهایی را با تفریحات  
تلفنی تخفیف میدهید .

او خوبه میتوانست با لحن سرد و خشن صحبت کند ، ولی خوشبختانه  
من ناگهان دریافتیم که مطلب از چه قرار است و فوراً دستمالم را دور  
گوشی پیچیدم .

— سوگند بیخودروم که فقط من هستم . لابد دفعه پیش حدای من  
شیه حدای آدمهای مت بود .

— تغیر ، حداتان درست مثل حالا بود ، من اول تصور کردم که  
حدای دیگری است . — با خیال آسوده خندهای کرده و گفت : — پس  
امروز مت نیستید ؟

— کابل ۹ هشتاد . با وجود این خیلی دلم بیخواست به شما تلفن  
کنم . حتی شما ره تلفن شما را توشته ام که بیاد اخراجی نمیگوشش کنم .

— خوبه شد که تلفن کردید ، چون من هم امروز افسرده هستم .  
رادیویی من خراب شده است .

— شما همیشه اینطور دیر بیخواید ؟

— بله ، من تا آخر شب برنامه رادیو را گوش میکنم . ولی امروز  
قیز رادیو سوت ، اصلاً تمیدانم چه بکنم ، از خود بیمود شده‌ام ،  
قرار و آرام ندارم .

از گوشی حدای نواختن بیانو (البته از دور) بگوش برسید .

— شما خوشنان نمی‌آید به سوال جواب بدهید ، ولی اگر هم  
بنزراکتی پلشد ، بیخشید : کی این وقت شب بیانو نمیزند ؟

او خندهید و گفت :

— ها ، خانه ما نیست ، خانه همسایه است . یک دختر سمجی  
است ، تا تعجب شب مشق بیانو میکند . دیوارها هم که نازک است ،

— من مرتب حرف میزتم در صورتیکه شما سکوت کردید. شما هم پک چیزی بگویند.  
و من، با اینکه احصانه بودن این وضع را حس میکردم، توانانی آن را نداشتم بر تقابل که ناگهان در من بوجود آشده بود، فائق آهن و شرح ناراحتی‌های را که در محل کار برآم ریش آشده بود، و اینکه چگونه پیداکردن زیان مشترک با تزدیگیرین دوستم غروز روز بروز دشوارتر میشد، و اینکه رهبر علمی خود را دوست ندارم، و تمام آنچه را که امروز سوق بخت و مذاکره به او گفتم، و بسیاری مطالب دیگر را با شخصی که برای من ناشناس بود، در میان گذاشتم.  
بعد پخود آمدم و با عجله، شاید هم با شتابزدگی بیش از حد با او خداحافظی کردم.

به خانه مهربتم و فکر میکردم که هیچکس این بیش آمد را باور نخواهد کرد. واقعاً هم در میان گذاشتن پنهانی ترین اتفاق دوفون خود با شخصی که بطلقاً هیچ چیز از او تبیانی، کاری احصانه است. فقط میدانی که او دوست دارد شیها به برنامه‌های وادیو گوشی کند و دخترچه همسایه‌اش تا دل شب مشق پیانو میکند.

یک از قهرمانان این داستان تلفن است. و من میخواستم برخی از خصائی این قهرمان را دقیق نشان بدهم.  
در این اواخر من اغلب به تلفن فکر میکنم و هر تلفنی برای من سیمای مخصوصی پیدا کرده است. در اطاق کار رئیس آزمایشگاه ما پک تلفن سیاه هست. هر بار که من به او (به تلفن، نه به رئیس) نگاه میکردم نیتوانستم این فکر را از سر خود بپرون کنم که سیم این تلفن نه سیم، بلکه قیله است. وقتی چشم ان وحشتزده و همیشه مشوش رئیسان را میدیدم، و میبدیدم که او چطور روی صندل خود نشسته است و آرام و قرار ندارد و از هر زنگ تلفن بلژو دروسی آید، حس میکردم که این دستگاه برای او بمن است که روی کمد کوچک اطاق کارش گذاشتهداند. و این بسب هر آن مسکن است با پک خبر بد متغیر شود.  
در دیگرانه ما پک تلفن بدون صفحه بود که به مانعین بدون چرخ

و با به نامه بی آدرس میمانست. این تلفن عاجز و درمانده، بنظر من نشانه واپستگ و ناتوانی بود. به تو میتوانند تلفن کنند، ولی تو نمیتوانی به کسی تلفن کنی. و نقطه مقابل این نوع تلفن‌ها را من تلفتهای عمومی میدانستم که سفلر یکی‌فر ماندن و عدم مسئولیت هستند. بدین ترتیب که تو میتوانی تلفن کنی و هر چه دلت نیخواهد بگویی، ولی بتو نمیتوانند تلفن کنند و جواب بدهند.  
ولی من هیچگاه از نداشتن تلفن در خانه‌ام تا این حد مختلف و متأثر نبودم. من چون بهلوان پنهانی‌های خسیس همه دوکیکی‌های را که به دستم می‌آمد، در حیث چپ کنم میگذاشتم؛ از آشناهایم دوکیک میگرفتم و در تمام مغازه‌ها و دکانها و کیوسکها بول خرد میکردم و دوکیک چیز میکردم.

حالا دیگر تقریباً هر شب، چون پک سنت تغیرناپذیر بعد از نصف شب، به او تلفن میکردم.  
این مکالمات تلفنی همراه با حدای کسل کننده و سلال آور بیانی دخترک همسایه و همراه با مکاهی بر از غرش هواپیاسها و حدای بسیار آهسته وادیو که از نقطه‌ای در آن تزدیگیها بی‌رحمت بگوش میرسید، با حدای کمی خسته و اندکی استهزا آمیز او — همه اینها سانده یک عادت و غرورت به زندگی من راه سیاست و هر روز اطلاعات پیشتر و پیشتری راجح به او بdest من میدادم، گرچه هنوز این اطلاعات بسیار تاچیز و اندک بود.

من فهمیدم که لسم او مدینه است، تنها زندگی میکند، چشمها ریشی دارد و گفتش نمره ۳۰ میبیشد. و این بود تمام آنچه که من راجح به او میدانستم.

پک بار از او پرسیدم:  
— شما چند سال دارید؟  
او گفت:

— ای، من پرزال کمین سال هستم، چندین نوه دختر و پسر دارم، من از حدای جوان او بخوبی حس میکردم که مرا دست میاندازد، علاوه بر این دریافت که دلش نیخواهد نه از سن و سال خود، نه از کار و نه باصطلاح از وضع خانوادگیش سخنی بگوید. او هم درباره

زنگ ساعت دوازده بار صدا کرد. ما همه پکدیگر را در آغوش گرفتیم و بوسیله‌هم و یک دنیا سعادت و خوشبختی برای پکدیگر آرزو کردیم. فیروز گفت که انسال سال تاریخی زن گرفتن سیمور خواهد بود. ما باز هم شرب خوردیم و فیروز مرا به کناری برد. دو نفری با جامه‌های که در دست داشتیم، نشستیم و او که دیگر کاملاً سست شده بود، تنها بسلامتی من بخورد و بیگفت:

— بسلامتی تو مینویشم، تا همیشه همینطور رک و راست و اصولی و در عین حال کسی هوشیار و واقعین باشی. میدانم، شاید، در قلب تو احساس حقارت و نفرتی نسبت به من پیدا شده است. گویا، من به خاطر این تحقیر پاروه‌ها — او به مبلغهای براق مسد روی خود که معجونی از سپهکهای تو و تقدیم بود اشاره کرد — و یا بخطیر بالتوی پوست مینک سایه وجودان خود را فروخته‌ام. نه، من هرگز بخلاف ندای وجوداتم سخنی نمیگویم، همتوانی یعنی داشته باشی. ولی برای امکان پایداری در یکجا، باید در جانی هم گفشت کرد. برای حفظ سوانح خود بایست به سازش هم تن داد.

— شاید هم حق با تو باشد. ولی این حسابها برای من بی‌اندازه بیچند است.

او از روی بی‌اعتنایی دستی تکان داد و گفت:

— ای بابا، بیا شرب بخوریم، از سال نو کجا کار خواهی کرد؟ من گفتم:

— در اداره روزنامه، بعنوان رئیس شعبه علوم و فنون.

— باشند، خودت بهتر میدانی، ولی من اصلاً این کار ترا ناید نمیکنم.

او پشت پیانو نشست و همسرش شروع به خواندن آخرین و تازه‌ترین ترانه را دیگویی می‌کرد. و من ناگهان جدایی پکتوخت پیانو و را دیگویی را بیاد آوردم.

— میخواهم حرف بزنم.

همه با تعجب سرشان را بطرف من بر گرداندند، چون همه مودالت‌ست که من عرکر دوست نداشتم سر بیز با پشوم و صحبت کنم. گفتم:

این سلطنه از من چیزی نمیپرسید، گچه میدانست که من ۲۹ سال دارم، متاهل نیستم، با مادرم زندگی میکنم و در یک بنگاه علمی کار میکنم. فقط نام حقیقی مرا نمیدانست، زیرا وقتی با او داخل این بازی شدم، خود را بنام دیگری، یعنی رستم، معرفی کردم. شاید قام او هم مدینه نبود.

— بالآخره ما کی با شما ملاقات خواهیم کرد؟

او جواب داد:

— آخر چرا؟ همینطور هم خلی خوب و خوش‌آیند است. نمیدانم برای شما چطور، ولی این زنگهای تلقن تغیر بسیار بسیار بیش از زندگی من وجود آورده است. برای من خوش‌آیند است که در ماعت‌های معنی منتظر تلقن کسی هستم که میتوانم با او در دل کنم، زیرا اصلًا اورا نمیشناسم، یک یار هم اورا نمی‌دانم و حتی نمیتوانم عیانه‌اش را در نظرم مجسم کنم. او نیز میتواند با من در دل کند، زیرا او هم کوچکترین تصویری از من ندارد. اما وقتی با هم ملاقات کردیم، از پکدیگر دلسرد و سایوس مشویم و همه چیز از من بیروند. و حتی اگر هم دلسرد و سایوس نشویم، این یکی چیز دیگری، چیزی مبتل و عادی خواهد بود. یعنی مناسباتمان را به همین صورت حفظ کنیم. باور کنید که این طور برایت بهتر خواهد بود. بهتر است پگوئید کارهای اداری تان در چه حال است، روپرها شده است؟

— استغا داده‌ام.

— کجا خواهید رفت؟

— هنوز نمیدانم، شما چه صلاح میدانید؟ او جواب نداد و من حدای خوش‌هوایهای را شنیدم.

ما جشن سال نو را در خانه فیروز برگزار کردیم. تازه‌داماد و تازه‌عروس، یعنی راسیم و لریله نیز آمدند. در دقیقه به نصف شب سانده سر بیزی که بوسیله زن لیروز و کلیه زنان دیگر با مهارت تمام چیزه شده بود، نشستیم. من دیرتر از همه آمدم. هوا بسیار سرد بود و هم از برف و بوران بیرون، احسان روشانی و گرمایی کانون خانوادگی بسیار مطبوع و خوش‌آیند مینمود.

همه ساکت و حیران، بدون اینکه از چیزی سر در پیاورند،  
جامهای خود را سر کشیدند و بعد از تو همه با هم به صحبت و هیاهو  
درباره مسائل دیگر پرداختند.

من به راهرو رفتم، شماره را گرفتم و مدت زیادی صبر کردم.  
اما در گوشی صدایی شنیدم. با خود فکر کردم: «هرما، اینهم  
سوزنیان تو. نست و پای خود را گم نمیکند. جائی در چشم سال تو  
شرکت کوده است. ولی آخر این چه تعجبی دارد؟»  
چندین بار به او تلفن کردم. ساعت یک تلفن کردم و خواستم  
سال تو به وقت مسکو را باو تبریک بگویم. بعد از یک ساعت باز هم  
تلفن کردم و خواستم سال تو به وقت پراگ را به او تبریک بگویم،  
بعد از یک ساعت باز هم تلفن کردم تا سال تو به وقت نیدانم کجا،  
شاید به وقت گردیوچ را به او تبریک بگویم. و فقط ساعت پنج و نیم  
صبح وقتی از خیابان تلفن کردم، صدای اورا در گوشی تلفن عمومی  
شنیدم.

— سال تو به وقت آلبانوس اطلس را به شما تبریک میگویم.  
کویا منظور مرا نفهمید و من هم توضیحی ندادم.

— ها، این شما هستید؟ من همین حالا به خانه برگشتم.

— نیدانم. من تمام شب به شما تلفن میکردم.

— من خانه دوست دخترم بودم.

من گفتم:

— سهم نیست. من بیخواهم در سال تو در محضر شما اعتراف  
نمی‌یکنم. من از عشق شما دیوانه شدمام.

او خنده دید و گفت:

— عجب! چه مزده ناگهانی خوبی در اولین ساعت سال تو!  
— شما دردانه من هستید، ماه نمید، گوهر گرانبهای نمید، من  
نیدانم در اینقیل موارد چه سخنانی باید گفت، ولی من شمارا پقدی  
دوست دارم که هرگز کسی را اینطور دوست نداشته‌ام. نیدانم، این  
رفتار احمقانه و ایلهانه است، من حتی شما را ندیده‌ام، ولی با وجود این  
همانطور که گفتم دوستان دارم. بدون شما زندگی برای من غیر قابل  
تصور است.

— ما اینجا همه با هم هستیم، عذران زیاد است و در کنار  
هم خوش و خرمیم. ولی بیانی فکر کنیم که آدمهای تک و تنها  
هم هستند، مثلاً سوزنیان‌ها.

همه یکصدانه پرسیدند:

— کی، کی؟

من با لحنی مبارزه طبلانه گفتم: — سوزنیان‌ها، بله، سوزنیان‌هایی که بر قامه حرکت قطارها را  
سیدانند و در دل شب، دریان برف و بوران از کلبه‌های تک و تنها  
خود بیرون می‌آیند تا قطارها را استقبال کنند.

راسیم گفت:

— تو مثل اینکه، یک خردۀ کله‌ات گرم شده، زیادی زده‌ای...  
فیروز گفت:

— نه، اصلاً همه گناهها زیر سر سوزنیان‌هایست. — و زنش قاه  
قاله خنده دید. دیگران هم به او پیوستند. فیروز به من نگاه کرد و خواه  
برخاست و گفت:

— ساکت! مثل اینکه خیال دارد برتجعد، خواهش میکنم خنده  
را تمام کنید. بنابر این بیخواهم بسلامتی سوزنیان‌ها  
همه جامهای خود را پلند کرددند.

من گفتم:

— نه. من بیخواهم بسلامتی سوزنیان‌ها بخورم. توی حرفت من  
دویبدند. من بیخواهم بسلامتی شخص دیگری بخورم و از پیش گوشد  
میکنم که اگر کسی بخواهد این مطلب را بشنوی بگرد و متک  
بگوید، هرچه دیده است از خودش دیده است.

— او هو! پس اینطور؟ خوب بکو، بگو بیهیم...

— من بیخواهم بسلامتی یک لفر، بسلامتی یک شخص تک و  
تنها که الساعه جلو رادیوی خودش نشته است، بخورم. او تمام  
برقامه‌های همه مراکز پخش رادیویی جهان را سیداند و همانطور به  
استقبال کنسرتها میروند که سوزنیان‌ها به استقبال قطارها. تمام جهان در  
اطاق اوست و او با تمام جهان تک و تنهاست!

من جام خودرا تا ته سر کشیدم.

آویزان بود. من بی اختیار به شماره‌های تلفن کارمندان نگاه کردم و ناگهان یکه خوردم، شماره تلفنی دیدم که گوئی درین جمعیتی فاشناس تواند آشناشی دیدم.

از منشی پرسیدم:

— ولیزاده کیست؟

— مائین تویس ناست. شما الساعه مقاله را به او دادید. مگر چه شده است؟  
من از پنجه نگاه کردم و دیدم که خانم مائین تویس با چشان پیش از پلکان چانین بیرون. پاشنه‌های کفشهای صدا میکرد و من دیدم که او کفش نمره ۴۵ پوشیده است.

این چون انسانه بود. تصادفاً چنین بیش آمد کرده بود که ما در یک اداره کار میکردیم و او فعلای این قضیه را نمیدانست. در این ساعت که او مقاله به آن بزرگ را با مائین تحریر خود تایپ میکند، آها مهداند که من، من هستم؟

من نمیتوانشم خودداری کنم، عجله داشتم هرچه زودتر این خبر تازه را به او پدیدم، برای نخستین بار سرشب از تلفن عمومی به او تلفن کردم، ولی کسی جواب نداد. با خود فکر کردم: « عیب ندارد، در ساعت معمول خودمان تلفن میکنم، این هم مزده خیر متظهروای خواهد بود ». .

بعد از نصف شب تلفن کردم و گفتم:

— سلام، من دو ساعت پیش به شما تلفن کردم.

— چرا اینقدر زود؟ من خانه دوستم بودم. کارم زیاد است، خانه او کار میکردم.

من با لحنی بسیار شیطنت‌آمیز پرسیدم:

— این چه جور کاری است؟

— بله، کار را به خانه آوردم. دستور رئیس جدید ما بود.  
— رئیس جدید؟

— بله، اسراف رئیس جدیدی به یک از شعبه‌های اداره ما آمد است.  
من در حالیکه پژوهش خود را میگرفتم پرسیدم:

او گفت:

— البته بدون تلفن من، بیدانید، حتی اگر آدم بداند که این حرف‌ها هویتی نیست، باز هم شنیدن این جمله‌ها سطوح و خوش‌آیند است.

نخستین بار بود که صدای پیانو با صحبت ما در نمی‌آمد، زیرا صحیح شده بود. از آنجا که من زبانی موسیقی می‌آموختم، چنین مقایسه‌ای بنظرم آمد: گلم‌های رنگارنگ زندگی یعنی تناوب پرده‌های سفید و سیاه، تناوب روز و شب، روزهای خوب و روش و روزهای بد و تیره و تار.

— بالاخره کی من شما را خواهم دید؟ ولی حق بجالب شماست، این شکل بسیار خوبی از عشق است، تماس بمویله سیمه‌ای تلفن، ارتباط بسیار قشنگ است.

او گفت:

— ارتباط یکطرفه. متظorum این است که شما میتوانید به من تلفن کنید، ولی من نمیتوانم.

— بله، باین دلیل من باید حتیاً شما را بیتم. بگوئید کجا زندگی میکنید. من مثل یوق بخانه شما میایم.

او گفت:

— خواهش میکنم مرا از این شادی معروف نکنید. — من در صدای او درد و رنج مجھول احساس کردم. — اگر شما چنین بیشنهادهایی بمن بکنید، بیشنهادهایی که، باور کنید تاکنون از عده بسیار زیادی شنیده‌ام، تماس ما قطع خواهد شد. — و پس از کمی سکت ادامه داد: — من به شما دلبستگی خود العاده‌ای پیدا کردم. شما نخستین کسی هستید که من پس از کشته شدن شوهرم، چنین سخنانی به او میگویم.

سوم ژانویه من سر کار تازه‌ام وقتی. تمام روز سر کار تازه‌ام مقاله بزرگ را حک و اصلاح میکردم و آخر روز مشی هیئت تحریریه به من گفت که دستنویس را به مائین تویس بدهم تا برای صحیح مائین کند. نزدیک در دیبرخانه تابلوی بزرگ شماره‌های تلفن کارمندان اداره روزنامه

— چطور آدمی است؟

— ای، من از او خوشن نیامد. مثل اینکه یک خرد از خود راضی است. البته از روی اولین بخورد قضایت مشکل است. زیاتم پند آمد. این شق مسئله بنظرم نیامده بود.

— از چه چیز او خوشنان نیامد؟

— چیزی نمی‌نمیست. اولین تأثیری که اشخاص در انسان میگذارند، هیچوقت با حقیقت واقع نمیکنند. شاید او آدم خوبی است. در هر صورت بیش از حد باوقار است. و خودش را میگیرد. خوش اندام است، قد بلند و صورت زیبائی دارد ولی خیلی از خود راضی است. یک آدم متکبری است! میدانید، با چنان لعن ریاست‌مابانه‌ای صحبت میکند که نهایت! « فردا صحیح حاضر باشند. »

لغتین بار بود که او از شغل و پیشه خود صحبت میکرد. ولی من چیزی نمی‌سیدم، زیرا بیشتر از آنچه ممکن بود او بگوید، میدانستم.

— کار و بار شما چطور است؟ کار تازه‌ای پیدا کردید، سرکار وقتی‌اید؟

من بهبودجه خیال نداشتم با او قائم سوچک بازی کنم و سرش بگذارم، ولی در آن لحظه نیرومندی درونی پھرگت درآمد و گفت: — ناخبر، میدانید، تغیر عقیده دادم، تصمیم گرفتم سرکار سابقم،

پیام.

صحیح برای لغتین بار مدبنه خود را دیدم. دیروز هم اورا دیده بودم، ول دیروز چهره او یکی از چهره‌های بسیار زیاد بود، با دلیلی و جذابیت ویژه خود، لکن هیچ برجستگی خاصی نداشت، یک صورت معمول، شاید حتی زیبا، اما زیبائی غیردرسته و بیزمرده.

حالا حسن اینکه مقاله ماشین شده را ورق میزدم، زیر چشمی به مدبنه نکه میکرم و میکوشیدم میان ماهیت درونی مدبنه‌ای که سرینم و تا این حد برای من ناشناس و بیکانه است، با مدبنه تلفنی که تا آن اندازه نزدیک و عزیز است، هم آهنگ و تجانسی پیدا کنم. من نسبت به او خوش‌رفتار و دلسوز بودم و بی‌اندازه باو توجه

و سهربانی میکردم و خیلی دلم میخواست بدانم، او سلنت این تغیر شده است یا نه؟  
برای دانستن این مطلب میباشد تا ساعت ملاقات تلفنی شبانه  
صبر کنم.

— دیدید، به شما نگفتم که از روی اولین بخورد نمیشود قضایت کرد. معلوم میشود او بسیار آدم‌صیبی و سهربانی است. احلا ماه است.  
— در قضایت عجله نکنید، تأثیری که در دوین بخورد هم اشخاص در انسان میگذارند، ممکن است با حقیقت واقع نداشته باشد.  
— نه، نه، دیروز من توانستم آنطور که باید چشمهای او را ببینم. ولی امروز دیدم.

من فکر کردم؛ کی او توانست چشمهای مرد ببیند؟ آخر او اصولاً به من نکه هم نکرد،  
و او ادامه داد:

— چنان چشمهای هاک و بی‌آلایش، باریکهین و عاقلی دارد که..  
من گفتم:

— بواش، بواش دارد حسادتم میشود.  
باین ترتیب این بازی شروع شد، بازی‌ای که قواعد آن برای من روشن و واضح بود ولی روح او از آن خبر نداشت.

من دیگر هیچ کاری نمیتوانستم بکنم. جریان حوادث، چون ناسهای که در صندوق پست انداده باشند، از کنترل من خارج شده بود.

این بازی دشواریها و بفرجهای ویژهای هم داشت. مسئله تنها در این نبود که او صدای مرد نشناسد، در هر حال من همیشه دستمال را جلو گوشی میگرفتم. میباشد تمام کلمات و عباراتی را که بکار میبردم و نیز آهنگ و لحن صحبت خود را عوض کنم. میباشد طرز رفاقت و دشوارتر از همه، روحیه و طرز تفکر خود را تغییر دهم.  
سر کار میکوشیدم بکل آدم دیگری باشم. سهربان و نیکخواه، ولی در عین حال در زرهی نفوذناپذیر و بفرنج و غیرقابل دسترسی باشم. و

او با تلقن با خود من از من صحبت میکرد ، کوچکترین اعمال و رفتار ، هر قدم ، هر حرکت و هر حالت تیله مرا بورد تعزیه و تحلیل فرار میداد ، البته ، اغلب خودم او را به این صحبتها تعزیک میکرد ، ولی بعداً روزیروز پیشتر احساس میکردم که احتیاجی به کوشش من نیست ، خود او صحبت را به سیمور خلیلوویچ سیکشاند و در گفتگوهای تلقنی پایان تاپذیر شبانه ، مدت زیادی با کمال میل با رسم از سیمور حرف میزند . ولی از رسم هرگز هیچ چیزی به سیمور خلیلوویچ نمیگفت . بطور کلی هیچ کس از زندگی تلقنی او اطلاعی نداشت . و من نمیدانستم از این وضع شاد باشم یا غمگین . کاهی تصور میکردم که از رسم سخنی نمیگوید ، زیرا نسبت به او کاملاً بی اعتنا است و غمگین میشدم . کاهی نیز لکر میکردم که او مناسبات خود را با رسم ، چون بهترین و عزیزترین راز درونی اش از همه پنهان میدارد . حتی عجیب ، نوعی تغییر مکان احساسات بوجود آمده بود . وقتی من سیمور خلیلوویچ بودم ، نسبت به زندگی تلقنی مبدئی حسنه میورزیدم . و شب ، هنگام گفتگوی تلقنی ، سخنان پایان تاپذیر او در پاره سیمور ، مرا که آکنون رسم بودم ، به خشم و غضب میآورد . یک شب گفتم :

— ما مدت‌هاست با هم آشنا هستیم ، بیانید به هم « تو » یک‌نیم . و شنیدم که گفت :

— خوب ، بیا .

من گفتم :

— قربان تو ، شب پیش از مانند پیش‌ها خوشحال بودم که مبدئی به من « تو » میگوید و به او « شما ». و از آینکه برای نخستین بار راجع به خودم ، راجع به شغفیت دیگر خودم ، چون به شخص ثالث فکر کردم ، بغيرت افتادم .

— بنظرم تو به او دل بسته‌ای .

مبدئی با شیوه‌نامه جواب داد :

— از کجا میدانی ؟ شاید او هم به من دل بسته است . من با خشم گوش را گذاشتم و چند روز به او تلقن نکردم . ته نقط خود او ، بلکه دیگران نیز متوجه دلستگی من به مبدئی شده بودند .

یک بار وقتی در راهرو با او در پاره مسئله‌ای با حرارت صحبت میکردیم ، بنی از کارستان قدیمی به ما نزدیک شد و با خنده گفت :

— زحمت یهوده نکش . خطی‌ها سعی کردند ، چیزی در نیامد . و به چشمها مدبنه نگاه کرد . — تا آکنون هیچ کس توالسته است بین قلب ماشین تویس کوچولوی سا را آب کند . هر سه نفر خندیدیم . بعد وقتی من و آن کارستان تنها ماندیم ، او گفت :

— راه پالتن به قلب او غیر ممکن است . مثل راهبه‌ها زندگی میکند . هنوز هم به شوهر قیدش وفادار است . و من فهمیدم که شوهر مدبنه خلبان بوده و چند سال پیش هنگام پرواز کشته شده است .

آن شب وقتی آخر شب از اداره بیرون می‌آمد ، دیدم که او هنوز نشسته است و چیزی ماشین میکند . مدبنه انگشان پاریک و بلندی داشت و وقتی ماشین میکرد ، مثل این بود که بیانو میزد .

بعد از نصف شب به او تلقن کردم و او به من گفت :

— معلوم میشود ، تو آدم بدکشیده‌ای هست . چرا گوشی را گذاشتی ؟ از لع تو امروز سیمور خلیلوویچ مرا تا خانه مشایعت کرد . من با تعجب برسیدم :

— چطور مشایعت کرد ؟ — و پاور کنید که حقیقتاً تعجب کردم .

— بلله ، مشایعت کرد . در اداره زیاد ماندم ، دیر بود و او داوطلب شد که مرا مشایعت کند . او یک جوانمرد واقعی است . من فکر کردم : « وبا سعیجنز ، احمق واقعی ». واقعاً هم او تا آنوقت شب در اداره مانده بود و من بعلم نرسید ، او را مشایعت کنم . ولی متوجه یک سطلب دیگر هم شدم . فهمیدم که او آزوی خود را بصورت واقعیت قلمداد میکند و اگر سیمور او را مشایعت میکرد ، برایش ناخوش آیند نبود . یا شاید بخواهد انتقام گذاشتن گوشی را از من بگیرد و مرا عصبانی کند ، بخواهد کاری بکند که رشک برم . بس ، او نسبت به من ، نسبت به « خاطرخواه تلقنی » خودش هم نظر خاص دارد ؟ من در این حسیات خود سردرگم شده بودم و نمیدانستم چکار

او ساکت در کنار من راه میرفت و ما چند بار خانه او را دور زدیم، خیلی دلم میخواست به خانه او بروم، این آهارستان را بیشم و صدای پیانوی را که از آن سوی دیوار پگوش میرسید و صدای رادیوی او را بشنوم و چراغ شب و صندل رامتی جلو رادیوی او را بیشم و شاید اگر آن شب مرا به خانه خود دعوت میکرد به قایم موشکهای خودم خانمه میدادم و موضوع را برایش تعریف میکردم.

ولی وقتی پک هار دیگر جلو در خانه اش رسیدیم، بسرعت دست خود را بطرف من دراز کرد و گفت:

— خوب، سیمور خلیلوبیج، مشکرم، شب پیش.

من گفتم:

— میل میل مبارک است،  
او خدماتی کرد، برگشت و رفت.

من به صدای پای او در پلکان گوش دادم و ناگهان فهمیدم که چرا عجله داشت، چرا تراحت و عصیانی بود و چرا به ساعت نکه میکرد: او انتظار تلفن مرا میکشد و میخواست وقتی تلفن میکنم در خانه باشد.

پس از چند روز وقتی در پک جلسه کوتاه سردییر ما چوند میباشد، من با خشونت توی حرفش دویدم، اجازه صحبت خواستم و هر چه به دهنم آمد به او گفتم. او جوابی نداد و من ناگهان دلم بعالش سوخت: این مرد چندین سال است که در اداره روزنامه کار میکند و لابد تا کنون هیچکس جلو کارستان را این لعن با او محبت نکرده است.

بعد از جلسه خیالم ناراحت شد، اولاً، در گفته های من نیز انتباهاشی وجود داشت، ثالیاً— پند فیروز بیادم آمد، بهمین جیهت به اطاق کار سردییر رفت.

وقتی شب به مدیله تلفن کردم، میدانستم که از چه صحبت خواهد کرد.

— وای، رستم، میدانی، واقعاً که آفرین بر سیمور ما! میگویند امروز در جلسه درست حسابی نوک سردییر را چینه است. میدانی، این

میکنم. در عوض وقتی پک هار دیگر در اداره معطل شد، میدانستم چگونه رفتار کنم.

در خیابانهای خلوت شهر راه میرفتم و من از او برسیم:

— شیها وقتی از اداره بر میگردید چکار میکنید؟

او خیلی ساده جواب داد:

— خانه میشنیم.

— همینطور تک و تنها میشنید؟

— پله، ولی چرا همینطور. چیزی سیخوانم، به برنامه رادیو گوش میکنم.

لکر کردم آبا تمام آفجه را که در راه رادیو با تلفن به من گفته است، حالا خواهد گفت؟ ولی او صحبت را به معراجی دیگر کشید و من از او متنون بودم.

به طبقه سوم اشاره کرد و گفت:

— آن پیغمه اطاق من است.

ما جلو خانه او ایستاده بودیم. او دستکش خود را درآورد.

— اگر پلکان خانه تان تاریک است، من شما را تا بالا مشایعت میکنم.

او گفت:

— نغير.

ولی من تصمیم گرفتم عقب نشینی نکنم و تا آخر پیش بروم و گفتم:

— مرا به خانه تان دعوت نمیکنید؟

او به ساعت نکه کرد و گفت:

— با کمال میل، ولی حالا دیگر دیر است. — و من احساس کردم که دارد عصیانی میشود.

— دیر است؟ مگر شما باین رزوی میخواهید؟

او خنده د و گفت:

— نغير...

حالا که نمیخواهید مرا به پک فنجان تهوه دعوت کنید، پس پیائید افلأا باز هم کسی قلم بزیم.

املاً باور کردنی نیست، تا بحال هیچ کس نمیتوانست حتی یک کلمه  
علیه او بگوید. ولی سیمور جلو هم در مقایلش ایستاد.  
من گفت:

— من این جور آدمها را میشناسم، تیادالی چقدر خوب میشناسم!  
در جلسات داد و فریاد راه میاندازند، جلو مردم نطقهای دلاورانه میکنند،  
اما بعد مسلماً سیمور تو پیش خود سردیز رفته است و در خلوت از او  
سعدرت خواسته است.

او با لعنی اندوهگین گفت:

— تو چقدر بدی، آخر چرا اینقدر از او بدبختی میاید؟

— برای اینکه تو او را دوست داری و برای اینکه من ترا  
دوست دارم.

— خلی خوب، چه بهتر که ما همه یکدیگر را دوست داشته  
باشیم.

— بله، تو، البته، شوختی گرفته، لما بدینشی در اینستکه تو  
با او ملاقات میکنی، به سینما میروی...

— از کجا تو میدانی که من با او به سینما میروم؟

— حمله میزنم...  
او خندهد، از قرار معلوم، این فکر برایش خوش آید بود.

— لاما با من فقط ارتباط تلفنی داری.

— ولی آخر ما قرار گذاشته بودیم!

— راجع به من با او صحبتی کردهای؟  
— چه میگوینی؟ من این موضوع را هرگز به هیچکس نخواهم  
گفت. این برای من، میدانی، یک چیز... — او سکوت کرد و دنبال  
کلمه مناسبی میگشت. — چطور بگوییم... یک چیز مقلسی است..

روز بعد ما با او به سینما رفتیم. قیلم راجع به خلبانان هواپیماهای  
آزمایشی بود و میدننه فوق العاده متأثر شد. شاید بهمن دلیل دریچه دلش  
را بروی من گشود و وقتی از بولوار به خانه برمیگشتم از شوهرش و  
از اینکه تمام زندگی آنها در آسان گذشته بود، براهم صحبت کرد. در  
آسان با هم آشنا شدند، میدننه مسافر بود و او خلبان. بعد میدننه هم

مهماندار هواپیما شد تا با او باشد. آنها ازدواج کردند، در خط باکو  
به مسکو کار میکردند و در اطاق باکار پنهانی یکدیگر را میبودیدند.  
بعد میدننه باردار شد و به مرضی دوران بارداری و زایمان رفت.  
آخرین بار او را تا دم پاکان هواپیما مشایعت کرد. آنها با هم خداحافظی  
و ریبوسی کردند و میان لبان آنها فاصله‌ای بوجود آمد و آنها تمیدانستند  
که این فاصله، به فاصله‌ای میان مرگ و زندگی، میان آسان لایت‌هاشی  
که او از آنجا بر تغواص کشت و میان زمین ابدی که میدننه بیهوده  
در آنجا انتظار او را خواهد کشید، مبدل خواهد شد.

وقتی هواپیما میخواست بلند شود، میدننه طبق رسم و عادت عمومی  
که پشت سر مسافر آب میریزند پشت سر هواپیما آب ریخت. لاید در  
تاریخ هواپیماش این نخستین بار بود که دنبال هواپیماش غول آسا که  
پسرعت روی توار پرواز در حرکت بود، مانند هزاران سال پیش، آب  
ریختند. بعد او به هوا بلند شد. بعد باران باریدن گرفت...

میدننه ایستاد، به چیزی گوش داد و فقط پس از مدتی من نیز  
صدای غرش هواپیماش را شنیدم و فهمیدم که او صدای هواپیما را  
زود تر از همه مردم میشود، او حس شناوری بسیار قوی خاص این  
شغل و پیشه را داشت. ما به قطله‌های رنگارنگی که در آسان شب در  
حرکت بودند، نگاه میکردیم. میدننه گفت:

— آنجا آرامکه ایست. زنان بیوه به قبرستان میروند و من به آسان  
نگاه میکنم.

بعد برای من تعریف کرد که اغلب در ساعات شب به فرودگاه  
میروند، در گوششای میایستند و به هواپیماهایی که میروند و می‌آیند  
نگاه میکنند. بعد گفت که سقط جنین کرد و از شوهرش حتی فرزندی  
هم برایش بانی نمانده است.  
من صورت او را نوازش کردم و اشکهایش را باک کردم و بعد  
دیوانه‌وار شروع به بوسیدن او کردم.

او میگفت:

— نه، نه، نه، نه، نکن... و من احسان میکرم که گفتن این  
کلمات دیدم برایش دشوار تر میشود.  
او را په خانه و سانم و فوراً به او تلفن کردم.

صدایش هیجان آمیز و حتی شاد بود و من به حال همه قهرمانان  
فضل و همه کسانی که روح شاعرانه دارند و همه کسانی که در آسان و  
روی زمین و در آب کشته شده‌اند، تألف خوردم.

من به او گفتم :

— میدانی، — حالا ما سوکار هم به یکدیگر « تو » میگفتم، —  
دیشب بمحض اینکه جدا شدیم، به تو تلفن کردم، و عجیب است،  
تو داشتی با کسی حرف میزدی. من چند بار تلفن کردم. تو ساخت  
دو بعد از نصف شب با کی صحبت میکردی؟  
من حتی انتظار چنین واکنشی را نداشتم. او سخت یکه خورد و  
رنگ از صورتش برید، ولی فوراً برخود مسلط شد و گفت：  
— لاید، شما را عوضی گرفته بودی. آن وقت من خوایله بودم.  
از قرار معلوم، من هرگز از منابع واقعی او با شخصیت تنفسی  
خود مطلع نخواهم شد.

— دیشب ترا در خواب دیدم.

— عجیب است، چطور ممکن است آدمی را که یک بار هم دو  
عمر خود ندانده‌ای، در خواب دید!

— خدای تو و رادیوی « ترینکاهی » ترا در خواب دیدم.  
در خواب دیدن رادیوی « ترینکاهی » قابل فهم است، ولی واقعاً  
جالب بود اگر میفهمیدم صدای من در خواب چه جزو بنظر من آید.  
اصلاً، بنظر تو، من چه شکلی دارم؟ اثلاً میتوانی مرا در نظرت سجسم  
کنی؟

— تو قابلند هستی، موهای پرهشت داری و لگدراز هستی.  
من میگوشیدم. حقانی که با سیمای واقعی او متفاوت باشد، پیدا کنم  
و بگویم.

او گفت：  
— تو فوق العاده بعیر و باریکین هستی. بعد از این من هر  
شب بخواب تو خواهم آمد.  
— تو، لاید، فقط بخواب من نمی‌آمی.

— باز نفعه همیشگی را ساز کردی؟  
— نه، میدانی، میگویند سلکه « مهین بانو » هر شب بخواب صد  
سرد می‌آمد. تبراز تو چقدر است؟  
— من فقط در یک نسخه وجود دارم، آنهم فقط در خواب تو،  
تو نایفه مهربان من هستی.  
— مشکوم.

— گوش کن، نایفه مهربانم، میخواهم درباره سئنهای با تو  
شورت کنم. فقط تمنا دارم از کورو در نزدی، فریاد و فغان راه  
نیندازی و بیقراری نکنی، و تا حرفم را تمام نکردمام، گوشی را نگذاری.  
من از سه روز پیش منتظر این صحبت بودم و سه روز تمام  
نیتوانستم بفهمم، چرا او این صحبت را بیان نمی‌آورد؟  
— هم گوش کن. ولی آرام باش. دوای مسکن برای خودت  
تهیه کرده‌ای؟

— نه زود باش، جانم را بلب نیاور.  
— خوب، سه روز پیش سیمور به من پیشنهاد کرد که زنش  
پشم، چته، از هوش ترقی؟  
من گفتم :

— نه، خوب، تو به او چه جواب دادی؟  
— غلام هیچی، حالا میخواهم با تو شورت کنم. آخر تو  
بهترین دوست من هستی. عزیزترین آدمی هستی که در این  
دنیا دارم.  
روجیه زن و اتما چیز عجیبی است. کافی است زنی به دیگری دل  
پیندد تا فوراً شما برای او « بهترین و عزیزترین » بشوید.

من گفتم :

— نه، لازم نیست. — هیبت‌آورترین مطلب این بود که من این  
سخنان را از صمیم قلب میگفتم. — به هیچکنم شوهر نکن. با به من  
شوهر کن، من ترا دوست دارم. آه، چه خوب بود اگر میشد با تلفن  
ازدواج کرد!  
او مدت زیادی و کمی دیوانه‌وار خنده داد و بالاخره گفت：  
— خوب، بعد عالقی باش. تو که هنوز خلی کوچک هستی.

اشتباها زنگ آپارتمان دیگری را زدم . مدت زیادی در تاریکی زنگ زدم ولی کسی در را باز نکرد . بعد کمیری کشیدم و پادداشتی دیدم : « کلید نزد همسایه است ». ناگهان متوجه شدم که پادداشت روی کاغذ نوشته شده و خواستم که در کدام آپارتمان را میزتم . صدای پیانو پیام آمد . برگشتم و در روپرتو را زدم .  
را دیبو « ترینکا » ، منلی راحتی ، چراغ و همه چیز درست همانطور بود که من در نظر مجسم کرده بودم .

میدینه گفت :

— سیمور ، حالا برایت یک موسیقی بسیار خوب میگیرم . تو غلام گوش کن تا من قوهه درست کنم .  
بعد من او را بوسیدم ، در آغوش گرفتم ، نوازشش کردم و میدیدم که با چه لذت و رفعی احساسات زفانه‌اش بیدار میشود . در آن سوی دیوار صدای پیانو بگوش رسید ، بعد میدینه ناگهان خود را از آغوش من بیرون کشید و به چیزی گوش داد . من میدانستم و منتظر بودم که پس از چند لحظه من هم صدای غرش هوایسانی را خواهم شنید . غرش شنیده نشد .  
آنوقت من دریافتم که او به چیز دیگری گوش میدهد . او به تلفن گوش میداد . این همان وقتی بود که « او » تلفن میکرد .  
« او » یعنی من .

گرچه من میدانستم که « او » دیگر هرگز تلفن نخواهد کرد ، ولی من هم برای یک لحظه به شک اتفادم و گوش بزنگ شدم و دلم بیخواست معجزه‌ای رخ بدهد و زنگ تلفن بصدای درآید .  
اما تلفن خانوش بود .

— از کجا میدانی ؟ تو که مرا ندیده‌ای .

— من از همه چیز ; از صدایت ، از اخلاق و رفتار و از میلیات نسبت به خودم حس میکنم . تمنا میکنم ، همیتوژ بمان و مجله نداشته باش که بزرگ بشوی .

— شاید من از سیمور تو بزرگتر باشم .

— نه ، نه ، عزیزم . در این مسئله دیگر به احساسات درونی زن اعتقاد داشته باش ...  
گرچه این موضوع بیشتر به یک نایش مسخره شباهت دارد ولی برای من واقعاً دردنگ است .

— نه ، میدینه ، لازم نیست . من چه کار خواهم کرد ؟ آخر او به من اجازه نخواهد داد که ساعت دو بعد از نصف شب به تو تلفن کنم .

— یک فکری میکنم . خیانت کردن به شوهر با تلفن گناه نیست . تا آن وقت تو صاحب تلفن میشوی و من خودم به تو تلفن میکنم . من چطور میتوانستم برای او توضیح بدهم که چنین چیزی مسکن نیست .

او با لحنی جدی و غم انگیز گفت :

— بفهم من چه حالتی دارم . مثلاً شما برداها اغلب از تنهائی خودم میزینید ، این خلی خندهدار است . شما هرگز نخواهید فهمید تنهائی والفنی یعنی چه ، نخواهید فهمید که یک زن تا چه اندازه مسکن است تنها و بیکس باشد . شب از خواب بیدار میشوی و احساس میکنی که دیوارها به تو حمله میکنند و ... . ولی یا صحبتی غم انگیز را کنار بگذاریم . خلاصه اگر تو بگوئی نه ، من جواب رد میدهم ...

من به او چه میتوانستم بگویم ؟ او سکوت کرد ، بعد من صدای غرش هوایما را شنیدم و فهمید که این همان جواب است . هیچ یک از ما ، چه من در قالب رستم و چه من در قالب سیمور ، نخواهد توانست رقیب شوهر فقیدش بشود .

شب ، بعد از کار او برای نخستین بار مرا به خانه خود دعوت کرد . من در ورودی عمارت و طبقه آپارتمان او را میدانستم ، ولی

## MƏN, SƏN, O VƏ TELEFON

*Telefon nömrələri  
Oxşamaz bir-birinə  
amma hamisində  
insan səsi...  
...pis günlər  
oxşamaz bir-birinə  
birində özün susarsan,  
birində telefon.*

Vaqif Vəkilov

Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki... Telefon nömrələri də ölürlər. Ömrün boyu çox rəqəmləri unudacaqsan: paopportunun nömrəsini, axırıcı işində aldığı maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafləni, yaşıdağın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamisini unudacaqsan. Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcılıqlıda səninçün ən əziz hədiyyə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə ətri.

Bəzən mən qara telefonun dəstəyini elə qaldırırdım, elə bil royalın qapağını qaldırıram. Bəzən bu qara dəstəyi elə qoyurdum, elə bil tabutun qapağını örtürəm.

İndi bu nömrə yoxdur. Yəni ki, var, amma mənimcün yoxdur. Mənimcün bu nömrə indi yasaq ərazidir. Barmağımın altında telefon dairəsində yerləşən bu beş rəqəm indi mənim üçün keçilməz bir məsaflədir - kilometrdir, millər, parseqlər. Mən bu məsaflənin beşdə dördünü keçə bilərəm - dörd rəqəmi yiğə bilərəm, amma heç vədə son rəqəmi - beşincini yiğmayacağam. Sənin nömrən bağlı qapıdır - açarını itirmişəm.

Səni görməyə də bilərdim. Zəng edirdim, səsini eşidir və deyirdim: əzizim, əlin niyə belə soyuqdur?

Səni görməyə də bilərdim, amma məsaflədən belə duyurdum. Sahil kəndlərinin sakıləri dənizi görməyəndə belə onu duyduqları kimi.

İndi isə dəniz qeyb oldu. Yoxa çıxdı.

Min dəfə təkrar olunan əhvalat mən, sən, bir də o, əlbəttə. Amma bir də telefon. Hər şey Rasimin toyundan başlandı.

Firuz tostunu davam etdirirdi:

- Biz beş yoldaş idik. Lap o filmdəki kimi, yadınızdamı: onlar beş nəfər idi. Mən, Kamal, Murad, Rasim, Seymour. Bizi bir-bir fəth etdilər, bir-bir boyunduruğa saldılar. Bax, bunlar saldı - bizim xanımlar. hələ evdə də bir

çətən küləfətimiz var - oğul-uşaq. Bəli, küləfət bizi basdı, yaman basdı - hamı gülüşdü. - Bu gün də biz Rasimi itiririk. Heyf ondan. Əlbəttə, mən zarafat edirəm. Xoşbəxt olun Fəridə, Rasim. Mən sizə çoxlu səadət, cansağlığı, uzun ömür arzulayıram. Oğullu, qızlı olasınız. Amma sizin sağlığınızı içmişik, yenə içəcəyik. İndi bu badələri mən axırıncı ikidin saqlığına - bizim canımız-ciyərimiz Seymurun sağlığına qaldırmaq istəyirəm. Subaydı-sultandı. Sağ ol, var ol, bülbül ol, qəfəsdə olma.

Hamı mənə baxırdı, külüslərin və badələrin cingiltisi arasından tanış üzləri görürdüm - dostlarımın üzlərini. Üzlərdə sevincli, bir qədər də təəccüblü ifadə vardi.

Qonaqlar dağılışanda biz hamımız - Firuz, Kamal, Murad arvadlarıyla, bir də mən tək, bir yerdə çıxdıq. Biz yatmış şəhərii gecəli küçələriylə addımlayırdıq və birdən Firuzun arvadı mənim qoluma girdi:

- Yaxşı, Seymur, sənin toyunu haçan eləyirik?
- Uzaq gələcəkdə.
- Belə niyə? Yoxsa sən bu naqqalın sözlərinə inanırsan? - O, şıltaq bir nəvazişlə ərinin böyrünə qıṣıldı. - Elə bilirsən ki, ailə həyatı cəhənnəmdir.

Firuz:

- Özünə layiq qız tapa bilmir, - dedi.
- Doğrudan? Uşaqlar, eşidirsiniz? Gəlin Seymura bir qız tapaqq. Səninçün Bakının ən gözəl qızını tapsaq, evlənərsən?
- Mütləq, - dedim, - ancaq bir şərtlə. Gərək, bax elə bu saat, bu dəqiqə tapasınız. Yoxsa fikrimi dəyişərəm.

— Kamal:

-Gözümün işiği, - dedi, - gecənin bu vaxtında sənə hardan qız tapacağıq? Küçədən tapmayacağıq ki... həm də gecənin bu vaxtında Küçələri gəzən qızı almazsan yəqin.

- Bəli, - dedim, - tamamilə doğru buyurursunuz. Odur ki, bu söhbəti xətm edək.
- Mənim bir təklifim var, gəlin Seymura telefonla qız tapaqq. Budur, bax, avtomat da var.
- Gözəl fikirdir, - dedim, - amma iki qəpikliyim yoxdur. Hər tərəfdən mənə iki qəpikliklər uzatdırılar. Budkaya girdim.

- Nömrəni deyin. Firuz:

- Əşİ, ağılına gələn nömrəni çək, - dedi. - Məsələn... - birdən o, sözünü yarımcıq qoydu. - Yox, qardaş, keçəl suya getməz. Birdən qayınananla yola getmədin, yapışacaqsan mənim xirdəyimdən.

- Qorxaq, - dedim, - məsələ də bundadır. Evlənmək ciddi işdir. Heç kəs məsuliyyəti boynuna götürmür. Kamal, bəlkə sən deyəsən.

- Mənim bir təklifim var, - deyə Firuzun arvadı sözə qarışdı. Onun həmişə bir təklifi olurdu, - heç kəs boynuna məsuliyyət götürmək istəmir. Gəlin onda məsuliyyəti bölüşək. Hərə bir rəqəm desin.

Firuz:

- Əla, - dedi. O həmişə arvadının təkliflərini bəyənirdi. - İki. Mən iki çəkdim. Firuzun arvadı:

— Doqquz, - dedi.

— Kamal:

- Sıfır, - dedi və arvadına baxdı, - sən de.

— Mən? Nə deyim, bilmirəm... yaxşı, dörd.

— Murad:

- Beş, - dedi.

Bircə Muradın arvadı heç nə deyə bilmədi, çünki dəstəkdən artıq kəsik siqnallar eşidilirdi.

- Nişanlım yatıb, dedim. hamı gülüşdü. Mən dəstəyi asdım.

Yolumuza davam etdik, yavaş-yavaş dağılışdıq, hərə öz evinə getdi və mən, nədənsə, özümü çox tənha hiss elədim. Dəniz bağına qayıtdım, uzun müddət adamsız bulvarı dolandım, qaranlıq dənizə və uzaqdakı rəngbərəng buylara baxırdım, birdən zəng elədiyim telefon nömrəsi yadına düşdü. Gecə saat iki idi. Mən yaxındakı avtomat budkasına girdim, yarığa iki qəpiklik saldım və nömrəni yiğdim.

Telefonun dəstəyindən qadın səsi eşidildi. Yuxulu səs də deyildi, belə - azacıq yorğun, azacıq da təəccüblü.

- Bəli.

- Salam.

- Salam. Kimdir?
- Mənəm. Gəlin tanış olaq.

Mən sillə kimi üzümə vurulacaq sərt cavab gözləyirdim. Ya da elə bilirdim ki, üzünə çırpılan qapı kimi dəstək də birdən asılacaq. Amma nə söyüdü, nə asdı. Səsi əvvəlki kimi sakit idi.

- Axı tanışlıq üçün vaxt bir az gecdir.
- Gecdir? Xeyr, əsla! Əsil vaxtdır. Mən bu saat ən yaxın bir yoldaşımın toyundan çıxmışam. Bu, mənim axırıncı subay dostum idi. Mənə elə gəlir ki, bu gün onun toyu yox, yası idi.
- Vay, vay, vay. Elə niyə deyirsiniz? Bəs siz özünüz evli deyilsiniz?
- Yox. Bəs siz ərdəsınız?

O güldü.

- Tanışlığın elə birinci dəqiqəsindən hər şeyi bilmək istəyirsiniz?
- Bağışlayın, siz allah. Elə bilməyin ki, mən telefon xuliquşlarındanam. Yox, nədənsə, təklikdən bağrım çatlayır. Odur ki, dedim zəng eləyim, bir adamla danışım.
- Bəs mənim nömrəmi hardan tapdınız?
- Təsadüfən. Ağlıma gələn rəqəmləri yiğdim, vəssalam.
- Əcəbdir.
- Bilirsiniz, bir az içmişəm, odur ki, özümü çox yalqız hiss eləyirəm.
- Olur, eybi yoxdur.
- Sizinlə görüşə bilərik?
- Yox, bax, bu baş tutan iş deyil. Gəlin belə danışaq.

İndi gecdir. Gedin evinizə, yixılıb yatın. Səhər duracaqsız, bütün dərdi-qəminiz uçub gedəcək. Görərsiz.

- Axı mən sizi görmək istəyirəm, heç olmasa danışmaq istəyirəm sizinlə.
- Telefonumu ki, bilirsiniz. Sabah ayıldandan sonra yenə də görsəz ki, mənimlə danışmaq istəyirsiz, zəng eləyin.

- Doğrudan?
- Doğrudan. Gecəniz xeyrə qalsın.
- Xeyrə qarşı. Sabah sizə zəng eləyəcəyəm.

Gülməlidir vallah, amma dəstəyi asıb boş, adamsız küçələrlə addımlayarkən mənə elə gəlirdi ki, daha mən də tək deyiləm. Mənim də kimimsə var.

Səhərisi gün, təbii ki, mən zəng eləmədim. Bütün günü yüz əlli iki min işlə məşğul oldum və hər şeyi unutdum. Bir neçə gündən sonra iş planının müzakirəsində laboratoriya müdürümlə möhkəm toqquşdum. O həm də mənim elmi rəhbərim idi.

Müzakirədən sonra Firuz məni evlərinə apardı. Biz onunla bir institutda işləyirdik. Yolda o mənim başıma ağıl qoyurdu, deyirdi ki, cirtqoz olma, hər şey üçün partlama. Əgər haqlısanşa da həqiqəti ifadə və müdafiə etməyin müxtəlif formaları var. Hamını özünə düşmən eləməklə heç kəsi inandıra bilməyəcəksən. Bir az rəftarın olsun, qılığın olsun. Görürsən ki, biri düz danışmir. Denən ona ki, siz, görünür məsələyə hərtərəfli nəzər salmamısınız, mənə elə gəlir ki, bu məsələyə bir də baxsanız, mənimlə razılaşarsınız. Yoxsa sənin kimi: siz heç bir şey qanmırsınız, nadansınız, cahilsiniz. Ona görə də...

- Ona görə də, - dedim, - sənin bu siyasətçiliyin lap məni boğaza yiğib.
- Yaxşı, görürəm ki, səninlə adam kimi danışmaq olmaz. Gedək bizə çay içməyə... Firuzun arvadı:
- Bilirsən, - deyirdi, - heç birimiz onu öyrətməmişik. Bilmirəm heç bu sözləri hardan bilir, özü tapıb, deyir: anna, atta.

O bir yaşı təzə tamam olmuş oğullarından danışındı Firuz o biri otaqda ev paltalarını, məstlərini geyinib gəldi.

- Doğrudan, - dedi, - qəribədir. Bilirsən mən təzə bir nəzəriyyə icad eləmişəm. Mənə elə gəlir ki, dili uşaqlar yaradıblar. Böyükər yox, məhz uşaqlar. Biz - böyükər də onların düzəltdiyi sözlərdən istifadə edirik. Seymour əmisi, de görüm, harda belə şirin bala görmüsən, kimin belə oğlu var, hə?..

Nə qədər eləyirdim telefon nömrəsini yada sala bilmirdim. İkinci yarısı yadımda idi, əvvəlindəki iki rəqəmi də yadımda idi, üçüncü rəqəm sıfır idi, bəs ikinci - yadıma sala bilmirdim ki, bilmirdim.

- Bura bax, Səmayə, o axşam sən hansı rəqəmi dedin?
- Hansı axşam? Nə rəqəm?

İzah etməli oldum. Bir yiğin zarafata, gülüşə, fərziyyəyə, məsləhətə qulaq asmalı oldum. Ələ saldılar, doladılar, başıma ağıl qoydular. Amma hamısı bir yana - qapıdan çıxanda Səmayə dedi:

- Hə, yadına düşdü: doqquz. Mənim trolleybusumun nömrəsidir.
- Allo. Salam. Mənəm.
- Salam. Kimdir?
- Nə tez unutdunuz. Yadınızda, mən sizə zəng eləmişdim. Üç gün bundan qabaq. Elə bu vaxtlar idi.
- Onda səsiniz başqa idi, - dedi və istehzayla əlavə etdi, - ya bəlkə bu səfər danışan başqa adamdır. Keçən səfər evlənənin başqa dostu təklikdən şikayət edir. Məşgulətçin telefon macəralarına qurşanmısız.

O, sərt və kəskin danışmağı bacarırdı.

- And olsun ki, mənəm. Yəqin keçən səfər səsim sərxoş səsi idi, onunçon tanımadız. İndi necə, tanıyırsınız mı?
- Hə, indi tanıdım. Mənə elə gəldi ki, başqa adamdır, bağışlayın, - o, arxayınlıqla güldü. - Deməli, bu gün ayıqsınız.
- Yüz faiz. Ayıq vaxtımda zəng elədim ki, mənim haqqımda yanlış təsəvvürünüz olmasın. Sonra elə bilərsiz içkibazam. İldə-ayda bir dəfə içirəm.
- Yaxşı ki, zəng elədiniz, yoxsa bu axşam mən də yaman darıxdım. Radiom xarab olub.
- Siz həmişə belə kec yatırsınız?
- Hə, mən kecə yarısına qədər radioya qulaq asıram. Amma bu gün radiomun lampası xarab olub, lap dəli kimiyəm.

Dəstəkdən piano səsi eşidilirdi. Lap uzaqdan eşidilirdi.

- Siz suallara cavab verməyi sevmirsiz, amma deyin, kimdir bu keçə vaxtı piano çalan?
- Aa, - o güldü. - Bizdə deyil, qonşudadır. Bir zəhlətökən qızdır ki, səhərdən axşamacan çalır. Divarlar nazikdir, bu qammalar məni lap cəzana yetirib. Radiom işləyəndə heç olmasa eşitmırəm onun çalmasını.
- Radioyla nəyə qulaq asırsınız ki?

- Efir evimin içi kimidir. Bax burda həmişə kecə konserti var - elə bil mən onun radio-dalğaları üzərində gəzən barmaqlarını gördüm - burda da kəsik-kəsik melodilərdir, uzaq okeanların üstündən uçub gəlir. Burda həmişə tufan uğuldayır, burda da anlamadığım bir dildə danışırlar. Burda həmişə səs-küy olur. Konferansye zarafat edir, camaat gülür, əl çalır, mən sözləri başa düşmürəm, amma hamı gülür, fit verir, əl çalır, mən də şənlənirəm. Burda da nə isə intim bir verilişdir. Kişiylə qadın lap yavaş, piçılıyla danışırlar, mikrofonda nəfəslərinin də eşidirəm. Radio qəribə şeydir. Elə bil bütün dünya mənim otağımdadır. Dünyanın gecəsi. Goy, melodiyalar, dramlar, təyyarələr...

- Təyyarələr niyə?

- Qulaq asın, - dedi. Başa düşdüm ki, susub dinləyir, Mən də qulaq verdim və bir qədər sonra təyyarə uğultusu eşitdim. Görəsən bu təyyarə bizim evin də üstündən keçəcəkmi? Görəsən onun evi hansı səmtdədir, şəhərin hansı tərəfində?

- Radioyla təyyarələr qohumdurlar, eləmi? - deyə qəfilcəyə soruşdu.

- Hardan qohumdurlar ki?

- Səmadan, - dedi və yenə susdu. İndi dəstəkdən təyyarə uğultusu deyil, yenə də bayaqkı kimi yeknəsəq qammalar eşidilirdi.

- Mən elə hey danışıram, danışıram, siz isə susursunuz. Siz də mənə bir şey danışın.

Özüm də özümə təəccübənə-təəccübənə, bilmirəm heç niyə: mən bu yad adama heç kəsə danışmadıqlarımı danışmağa başladım. İşdəki çətinliklərimdən, köhnə dostum Firuzla günü-gündən uzaqlaşmağımızdan, elmi rəhbərimi neçin sevmədiyimdən, müzakirədə ona ağızmanдан çıxanı dediyimdən və başqa-başqa bu kimi şeylərdən. Ona heç bir dəxli olmayan şeylərdən. Niyə mən bunları məhz ona danışırdım? Özüm də bilmirəm. Amma özümü saxlaya da bilmirdim.

Birdən özümə gəldim. Tələsik onunla xudafızlaşış dəstəyi asdım.

Evimə tərəf addımlaya-addımlaya düşünürdüm. Düşünürdüm ki, bunu kimə danışsam inanmaz. Doğrudan da tanımadığın, üzünü belə görmədiyin adama qəlbini necə açmaq olar. Mən onun haqqında nə bilirdim? heç nə. Bircə onu bilirdim ki, kecələr o, radio dinləməyi sevir, qonşusu isə pianoda qamma çalır.

Bu hekayənin iştirakçılarından biri - telefondur. Mən telefon haqqında bir neçə kəlmə demək istəyirəm. Son vaxtlar mən telefonlar barəsində çox düşünürdüm: onlar mənə qəribə və müxtəlif cür görünürdülər. Bizim laboratoriya müdürümizin otağında - masanın üstündə qara bir telefon aparatı var. Hər dəfə bu aparata baxanda mənə elə gəlirdi ki, onun xətti dinamik məftilinə oxşayır. Müdirin daima nigaran, daima təlaşlı, qorxu çekən gözlərinə

baxanda mənə elə gəlirdi ki, bu telefonu onun otağına gec partlayan mina kimi qoyublar. O hər zəngdən, hər hərəkətdən diksinirdi. Yəqin ona elə gəlirdi ki, bu mina - telefon hər dəqiqə bəd bir xəbərlə partlaya bilər. Bir gün zəng eləyib ona deyəcəklər ki, səni işdən çıxarıblar, yaxud arvadın qaçıb...

Kanselyariyamızda da telefon vardı. Amma diskı rəqəmsiz, bağlı, qara bir dairə idi, elə bil möhürlənmişdi. Mənə elə gəlirdi ki, bu telefon təkərsiz maşın, ünvansız məktub kimi köməksiz və acizdir. O, sanki mütiliyin, asılılığın, passivliyin, təşəbbüsüzlüyün rəmzi idi - sənə zəng vura bilirlər, amma sən heç kəsə zəng vura bilmirsən. Bu tipli telefonların müqabilində telefon avtomatlar da mövcud idi. Telefon avtomatlar disksiz telefonların tam əksi idi. Sən zəng edə bilirsən, amma sənə cavab verə bilmirlər. Zəng elə ağızına gələni de, lap söy, kim səni tapacaq? Telefon avtomatlar - cəzasızlığı, məsuliyyətsizliyin, özbaşınalığın rəmzi idi. Onların üstünlüyü bombardmançı təyyarənin silahsız gəmi üzərindəki üstünlüğünü oxşayırı.

Bilsəniz evimdə telefon olmamasına nə qədər hayıfsılanırdım. Əlimə keçən iki qəpikləri Hacı Qara kimi xəsisliklə yiğir, gizlədirdim. Tanış-bilişdən iki qəpik toplayırdım, imkan düşən kimi ayrı pulu xırdalayıb iki qəpiklik alırdım.

Hər gecə ona zəng eləyirdim. Həmişə də gec zəng eləyirdim. Bu, vərdiş və adət halını almışdı. Bu söhbətlərə alışmışdım - onun bir az yorğun, bir az istehzalı, bir az kədərli səsinə, divar dalından eşidilən yeknəsəq qammalara, radionun güclə seziklən nəfəsinə, təyyarə uğultusuyla dolu pauzalara. Mən indi onun haqqında bəzi şeyləri öyrənmişdim, amma çox az şey. Bilirdim ki, adı Mədinədir, tək yaşayır. Bilirdim ki, gözləri qonurdu, çəkməsinin nömrəsi otuz beşdir. Bundan artıq heç nə bilmirdim.

Bir dəfə soruşdum:

- Neçə yaşındasınız?

- Eh, qoca qariyam, nəvələrim, nəticələrim var, - dedi və mən onun cavan səsindən duydum ki, məni dolayır. Və bir də bildim ki, nə yaşından danışmaq istəyir, nə işindən, nə də ailə vəziyyətindən. Mən də inad edib soruşturdum. O özü də bu barədə məndən bir şey soruşturu, amma bilirdi ki, iyirmi doqquz yaşım var, subayam, elmi idarədə işləyirəm. Bircə adımı bilmirdi. Nədənsə ona əsil adımı deyil, başqa ad demişdim: Rüstəm. Niyə? Bilmirəm. Bəlkə onun da əsil adı Mədinə deyildi, başqa idi.

- Axı biz haçan görüşəcəyik?

- Neylirsiz görüşməyi? - dedi. - Bəyəm belə pisdi? Sizi bilmirəm, amma mənimcün bu telefon söhbətləri çox xoşdur. Həyatıma nə isə təzə bir şey gətirir. Mənə xoşdur ki, müəyyən saatlarda zəng gözləyirəm. Zəng eləyən adamı heç tanımiram, üzünü də görməmişəm, ona görə də onunla açıq danışa bilirəm, o da ürəyindəkiləri mənə deyə bilir. Məni heç vaxt görməyib, heç təsəvvür də eləmir ki, necəyəm. Məgər bu pisdir?! Görüşərik, bir-birimizi

bəyənmərik, hər şey də pozulub gedər. Əgər bir-birimizi bəyənsək belə yenə hər şey dəyişər, adiləşər, bayağılaşar. Gəlin əlaqələrimizi elə bu şəkildə saxlayaqq. İnandırıram sizi, bu, daha yaxşıdır. Ondansa işinizdən danışın. O məsələ necə oldu? Davanızı deyirəm? Ötüsdü?

- Yox. Ərizə vermişəm, gedirəm ordan.

- Hara?

- Hələ bilmirəm. Siz nə məsləhət görürsünüz?

O, cavab vermədi və mən təyyarə uğultusunu eşitdim.

Yeni ili Firuzgildə qarşılıyırdıq. Təzə bəylə gəlin - Rasimlə Fəridə də gəlmışdılər. On ikiyə on dəqiqə qalmış masanın arxasına keçdi. Masanı Firuzun arvadı, başqa arvadların iştirakiyla çox yaraşıqlı düzəltmişdilər. Mən hamidan kec gəlmışdım, soyuq idi, qarlı-çovğunlu küçədən sonra evin istisi, işığı adama daha xoş gəlirdi.

Saat on ikini vurdu, bir-birimizi qucaqlayıb öpdük, hamiya, hamiya xoşbəxtlik, səadət arzuladıq və Firuz dedi ki, bu il tarixi il olacaq - Seymour evlənəcək. Biz bir qədəh də içdik və Firuz məni kənara çəkdi. O, axşamdan içmişdi, lap dəm idi və qədəhin böyründən tutub tək bir mənim sağlığıma tost deyirdi. Özü dəancaq mənə deyirdi.

- İçirəm sənin sağlığınına. Həmişə belə olasan. Mərd, prinsipial, amma bir az da ülfətli, qılıqlı, rəftarlı. Həyata açıq gözlə baxasan. Bilirəm ürəyində mənə gülürsən, bəlkə də nifrat edirsən. Elə bilirsən ki, mən də bax bütün bunlardan - o par-par parıldayan təzə mebelini göstərdi, - ya da Səmayənin şubasından ötrü mənliyimi satmışsam. Yox. Mən heç bir vaxt vicdanımın əleyhinə getmərəm, heç vədə elə söz demərəm ki, vicdanım onu qəbul eləməsin. Buna əmin ola bilərsən. Amma... - o, pauza verdi, - amma gərək adamın ağılı başında olsun. Xoruz kimi atılmasın hər dəqiqə ortalığa. Elə yer var gərək çəkiləsən, güzəştə gedəsən, elə yer də var ki, gərək qabarasan, sözünün üstündə möhkəm dayanasan. Bəzi xırda işlərdə güzəştə getmək lazımdır ki, böyük işlərdə ketməyəsən.

- Bəlkə də sən haqlısan. Amma mənimcün bu haqq-hesab çox qəliz məsələdir, burda geri çəkil, orda irəli çıx, mən belə idmandan baş çıxara bilmirəm.

O, əlini yellədi:

- Ay-hay. Yaxşı, gəl içək. Yeni ildən harda işləyəcəksən?

- Qəzetdə, - dedim. - Dünəndən əmrim verilib.

- Özün bilən yaxşıdır, amma məndən soruşsan nahaq getdin.

O, royalın arxasına keçdi, çalmağa başladı, arvadı da oxudu. Bizim radionun son mahnılarından biri idi. Birdən mənim yadımı qammalar, sonra nsə radio düşdü.

- Tost demək istəyirəm, - dedim.

Hamı təəccüblə mənə baxdı, bilirdilər ki, mən heç vaxt tost-zad deyən deyiləm.

- Bax, biz hamımız burdayıq, bir yerdə, kefimiz də sazdır. Gəlin amma fikirləşək görək bu axşam tək qalanlar neyləyir? Məsələn, növbətçilər, yol baxıcıları.

- Kim, kim? - deyə ordan-burdan səsləndilər.

- Yol baxıcıları deyirəm. Bəli, o yol baxıcıları ki, qatarların cədvəlini əzbər bilir, təpə-tənha daxmalarından kecə vaxtı, qarda-çovğunda yola çıxıb qatarları ötürürülər.

Rasim:

- Dinməyin, deyəsən aşnamız dəmdir, - Hamı bərkdən gülüdü. Firuz tez mənə baxdı və ayağa durdu:

- Dayanın, dayanın, - dedi. - Deyəsən xətrinə dəydi. Xahiş edirəm gülməyəsiz, məsələ ciddidir. Deməli, yol baxıcılarının sağlığına, eləmi Seymour?

Hamı qədəhləri qaldırdı.

- Yox, - dedim, - mən yol baxıcılarının sağlığına demək istəmirdim. Sözümü ağızında qoyduz. Mən başqa bir adamın sağlığına içmək istəyirdim və bax, əgər dolayıb eləsəz, məndən inciməyin.

- Pah atonnan. Yaxşı, de gəlsin...

- Mən bir adamın, bir tək-tənha, yalqız adamın sağlığına içmək istəyirəm. İndi o, oturub radionun qabağında. O, bütün radiostansnyaların programını, cədvəlini bilir. Yol baxıcısı qatarların qarşısına çıxan kimi o da efirdəki konsertlərin qabağına çıxır. Bütün dünya onun otağındadır, bütün bu dünyayla birlikdə o necə təkdir...

Mən bir qurtuma qədəhi başıma çəkdim.

Hamı səssiz-səmirsiz içdi, təəccüblə baxışdı, amma bir şey demədi. Bir azdan sonra isə başqa şeylərdən danışmağa başladılar.

Mən dəhlizə çıxdım, nömrəni yiğdım və dirləməyə başladım. Dəstək susurdu. «Bu da sənin yol gözətçin - deyə düşündüm. - Nahaq sən onun dərdini çəkirsən. O da yəqin hardasa yeni ili qarşılıyır. Niyə də qarşılımasın axı?»

Sonra mən yenə zəng elədim. İstədim ki, yeni ilini Moskva vaxtıyla təbrik eləyəm. Cavab çıxmadı, bir saatdan sonra yenə zəng elədim, Praqa vaxtıyla yeni ilini təbrik etmək istədim, yenə hay vermədi. Bir saat da keçdi, yenə zəng elədim. Hansı vaxtla yeni il idi bilmirəm, bəlkə Qrinviç vaxtıyla.

Nəhayət, səhər altının yarısında, küçədəki avtomatdan zəng eləyəndə cavab çıxdı.

- Sizi Atlantik yeni iliyə təbrik edirəm, - dedim. Yəqii ki, nə demək istədiyimi başa düşmədi, mən də izah eləmədim.

- Sızsız? İndicə girmişəm qapıdan.

- Bilirəm. Bütün gecəni sizə zəng vurmuşam.

- Rəfiqəmgildəydim.

- Dəxli yoxdur, - dedim, -yeni ildə mən sizə vacib bir şey demək istəyirəm. Mən sizi sevirəm. Özü də dəliçəsinə sevirəm.

- Belə de. - O güldü. - Əcəb şad xəbərdir. Yeni il pis başlamır.

- Siz mənim əzizim, gözümün işığıınız, bilmirəm hansı sözləri demək lazımdır, amma mən heç kəsi belə sevməmişəm. Bilirəm, sizə gülməli gəlir, axı biz heç bir-birimizi görməmişik. Amma neyləmək, bu belədir ki, var. Mən sızsız yaşaya bilmərəm.

- Daha doğrusu, mənim telefonumsuz, - dedi. - Bilirəm, bu sözlər havayı söhbətdir, amma hər halda onları eşitmək xoşdur.

İlk dəfə idi ki, bizim söhbətimizi qammalar müşayiət etmirdi. Səhər açılırdı. Mən vaxtilə musiqi məktəbində oxuduğuma görə ağlıma belə bir bənzətmə gəldi - həyatın xromotik qamması - aq və qara pərdələrin - gündüzlərin və gecələrin, yaxşı, işıqlı günlərin və pis, qaranlıq günlərin ardıcılılığı...

- Mən sizi haçan görəcəm axı? Amma siz düz deyirsiniz, görüşməyək. Bu məhəbbətin ən gözəl formasıdır, bir-birimizə telefon xətləriylə bağlanmışdır. Gözəl əlaqədir.

- Birtərəfli əlaqədir, - dedi, - o, mənada ki, mənə zəng edə bilirsiz, amma mən sizə yox.

- Bəli, ona görə də mən sizi görməliyəm. Ünvanınızı deyin bu saatca gəlim ora.

- Xahiş edirəm sizdən, dedi və səsində ağrı duydum.

Xahiş edirəm bu sevinci məndən almayıñ. Belə təklifi mənə çoxları edir. Siz də etsəz, sizinlə də salam-kalamıñ kəsiləcək, - susdu, sonra əlavə etdi, - amma sizə mən çox isnişmişəm. Siz ilk adamsınız ki, ərimin ölümündən sonra özümə yaxın, məhrəm bilirəm.

Yanvarın ikisində təzə işimə gəldim. Bütün günü böyük bir materialı redaktə etdim, işin axırına yaxın makinaçığı verdim. Dedim ki, mütləq səhərə hazır edin. Kanselyariyanın qabağında böyük bir siyahı asılmışdı - işçilərin familiyaları və telefon nemrələri. Mən gözəcə bu siyahıya nəzər saldım və birdən diksindim - elə bil tanımadığım adamlar içində tanış bir sıfət görmüşdüm.

- Vəlizadə kimdir? - deyə xəbər aldım.

- Bizim makinaçıdır. İndicə material verdiz e, ona... Nədir ki?

Mən pəncərədən baxdım. Qonur gözlü makinaçı pilləkənlərlə aşağı düşürdü. Dikdaban çəkmələri - tuk-tuk-tuk, - pilləkəndə səslənirdi və mən bilirdim ki, onun çəkməsinin nömrəsi otuz beşdir.

Bu, lap nağıla oxşayırıdı. Tale bizi bir idarədə rastlaşdırmışdı, amma o hələ bu barədə bir şey bilmirdi. İndi o, makinasında mənim verdiyim böyük materialı yazarkən heç aqlına da gətirmir ki, bu materialı ona mən vermişəm, yəni, bilir ki, mən vermişəm, amma bilmir ki, mən oyam, yox, daha doğrusu, necə deyim, mən - mənəm.

Mən özümü saxlaya bilmirdim, bu yeniliyi ona çatdırmaq istəyirdim, avtomatdan ona zəng elədim. İlk dəfə belə erkən zəng vururdum və telefon susurdu. «Zərər yoxdur, həmişəki vaxt zəng edərəm, qoy sürpriz olsun».

Gecə ona zəng vurdum.

- Salam. İki saat bundan qabaq sizə zəng eləmişdim.

- Belə tez niyə? Rəfiqəmgildə idim. Əlimdə işimvardı, onlarda işləyirdim.

Gülüşümü güclə boğaraq:

- Nə işdi ki? - deyə soruşdum.

- Evə iş götürmüşəm. Təzə müdirimizin tapşırığıdır.

- Təzə müdir?

- Hə, bu gün idarəmizə təzə şöbə müdürü gəlib.

- Yox əşı, - mən yenə də gülməkdən özümü küclə saxlayırdım, Hə, necədir təzə şöbə müdirliniz?

- Nə deyim vallah. Nə isə məni açmadı. Çox təkəbbürlüdür. Düzdür, ilk təəssüratla çətindir demək, amma, hər halda...

Mən quruyub qaldım. Bu variant heç mənim ağılıma gəlmirdi.

- Niyə xoşunuza gəlməyib ki?

- Əşı, heç, birinci təəssürat çox vaxt səhv olur. Bəlkə də yaxşı adamdır. hər halda özünü belə tox tutur. Hündür, göycək oğlandır. Sifəti də gözəldir, amma bir az forsludur deyəsən... Adama elə bil yuxarıdan aşağı baxır. Danışanda da belə əmrlə danışır: sabaha çap eləyin.

İlk dəfə olaraq o öz peşəsi haqqında ağızından söz qaçırtdı. Amma mən bu sözdən yapışib, onun peşəsini soruşmadım, axı onsuz da bilirdim.

- Bəs sizin işiniz nə oldu? - deyə soruşdu. - Təzə işə düzəldiniz?

Onda mənim ağılıma da gəlmədi ki, qəribə bir oyun başlayıram, amma ani olaraq hansı daxili qüvvəsə məni saxladı və belə cavab verdim:

- Yox, bilirsiz, fikrimi dəyişdim. Köhnə yerimdə qaldım.

Səhərsə ilk dəfə Mədinəni, mənim Mədinəmi gördüm. Yəni dünən də görmüşdüm onu. Amma dünən bu sıfət başqa sıfətlərdən biri idi, xoş, yapışıklı bir sıfət idi, amma xüsusi bir şeylə ayrılarından fərqlənmirdi. Adı bir sıfət... Bəlkə hətta ona gözəl də demək olardı, amma nə isə solğun, tutqun bir gözəllik idi bu. Bütün bunlar dünən idi.

Bu gün isə hər şey bambaşqa idi. Onun çap etdiyi kağızlara baxa-baxa oğrun-oğrun özünə də nəzər salırdım. Onun məna yad olan zahiri görünüşüylə bu qədər yaxın, doğma məhrəm səsi arasında, real varlığıyla telefon varlığı arasında bir ahəng, uyğunluq axtarırdım.

Mən onunla çox mehriban, həssaslıqla davranırdım və çox maraqlanırdım görünüm o bu dəyişikliyi duyurmu?

Bunu bilmək üçün axşamı gözləyirdim. Telefon saatını.

- Deyirdim də sizə, ilk təəssürat çox vaxt aldadıcı olur. Sən demə belə mehriban, belə həssas adammış ki...

- İkinci təəssürata da çox inanmayın. O da aldadıcı ola bilər.

- Yox, yox, dünən onun gözlərinin içində baxa bilməmişdim. Bu gün baxdım - «görəsən haçan baxıb ki, mən sezməmişəm», - deyə düşündüm. - Bilirsiz gözləri nə təmizdir, ağıllıdır.

- Qısqanıram sizi ha, - dedim.

Bu oyun belə başladı. Mən artıq bu oyunun qaydalarını da bilirdim. O isə hər şeydən bixəbər idi.

Artıq mən heç bir şey edə bilməzdəm. hadisələr mənim nəzarətimdən, ixtiyarından çıxmışdı. Poçt qutusuna atdığın məktub kimi.

Bu oyunun öz çətinlikləri vardı. Gərək bütün sözlərini, ifadə, düşüncə tərzini dəyişdirəydin. Telefonda bir adam olaydın, işdə başqa. Hərəsinin də öz aləmi, öz davranışı, öz psixologiyası.

İşdə mən tamam başqa adam idim. Xeyirxah, amma arada pərdə saxlayan, bir qədər özünü çəkən. Telefonla o mənə mənim barəmdə danışındı, hər hərəkətimi, hər addımımı, özümün hər ifadəsini təhlil edirdi. Cox vaxt səhbəti mən özüm salırdım, amma axır vaxtlar hiss edirdim ki, mənim söz açmağima heç ehtiyac qalmır. O özü həvvəslə Seymour müəllimdən danışır. Rüstəmlə uzun-uzadı telefon səhbətləri zamanı danışır. Amma Seymurla heç vaxt Rüstəm barəsində danışmır. Ümumiyyətlə, onun telefon həyatı haqqında heç kəsin təsəvvürü yox idi. Mən bilmirdim sevinim buna, ya kədərlənim. Bəzən mənə elə kəlirdi ki, onun bu barədə heç kəslə danışmamasına səbəb tam bir laqeydiyi, biganəliyidir. Bəzən də əksinə düşünürdüm. Düşünürdüm ki, o bunu ən titrək, ən əziz, ən sirli bir hiss kimi gizlədir, heç kəsə açmaq istəmir. Qəribə şey idi - elə bil duyğularım qatmaqarışq düşmüdü. Təsəvvür edin, Seymour kimi mən onu telefon həyatına qısqanırdım. Gecə telefon səhbətlərində isə məni - Rüstəmi onun Seymour haqqında uzun-uzadı səhbətləri əsəbiləşdirirdi.

Bir dəfə ona:

- Gəlin, - dedim, - bir-birimizə «sən» deyək. Axı çıxdan tanışıq.

- Yaxşı, gəl, - deyə telefondan cavab eşitdim.

- Sağ ol, gecən xeyrə qalsın, - dedim və uşaq kimi sevindim ki, indi Mədinə mənimlə «sən» deyə, onunla isə «Siz deyə danışır.

Birdən ağlıma gəldi ki, ilk dəfə özüm haqqında, özümün ikinci «Məni» haqqında özgə bir şəxs kimi düşünürəm.

- Mənə elə gəlir ki, sən bir balaca ondan gəsirsən?

- Nə bilirsən? - deyə işvəylə cavab verdi, - bəlkə o məndən bir balaca kəsir.

Mən hırslı dəstəyi asdım. Üç gün ona zəng eləmədim.

İşdə isə o gün həvəslə mirt vururduq. İdarənin köhnə işçilərindən biri mənə yanaşdı:

- Əbəs yerə özünü yorma, - dedi və gülümsündü, hələ heç kəs bizim bu balaca xanımın qəlbini fəth eləyə bilməyib.

Hər üçümüz güldük, Mədinə gedəndən sonra müsahibim dedi:

- Rahibə kimi bir şeydir. Heç kəs onun ürəyinə yol tapa bilmir. Vəfali arvad imiş. Əri neçə il bundan qabaq həlak olub.

Öyrəndim ki, əri təyyarəçi imiş, göydə həlak olub.

O gün işdən gec çıxmışdım. Qapıdan çıxanda eşitdim ki, Mədinə makinada nə isə yazar. Onun uzun nazik barmaqları vardı və o, makinada yazanda adama elə gəlirdi ki, pianoda çalır.

Gecə ona zəng elədim.

- Salam.

- Salam. Deməli, sənin özündən çıxmağın da varmış. O gün niyə dəstəyi çırpdın? Sənin açığına bu gün Seymour məni evə ötürdü.

- Necə? - deyə mən təəccübələ soruşdum və təəccübümün səmimiyyətinə inana bilərsiniz.

- Elə, işim çox idi. Gec çıxdım. O da məni ötürdü. Çünkü mərifətli adamdır.

«Daha doğrusu, mərifətsiz, gicin biridir» - deyə düşündüm. Kül ağılıma, elə gec qalmışdı, mən də vidalaşıb getdim, fikrimə gəlmədi ki, ötürüm».

Ancaq mən başqa şeyi də anlamışdım. Başa düşmüşdüm ki, onu ötürmək istəsəm, Yox deməz, hətta bəlkə ona xoş gələr. Bəlkə də açıqla deyirdi, telefonu çırpdığım üçün məni - Rüstəmi hirsləndirmək üçün deyirdi. - Deməli, o mənə - telefon tanışına da laqeyd, biganə deyildi. Ancaq bunu necə biləsən? Bunu bir vaxt bilə biləcəyəmmi? Gümanlar, fərziyyələr nçində çəşib qalmışdım. Amma bircə şeyi dəqiq dərk etmişdim və odur ki, gələn səfər o işdən gec çıxanda nə etmək lazımlı olduğunu bilirdim.

Biz gediş-gəlişi azalmış adamları seyrəlmiş küçələrlə keçirdik və mən ondan soruşdum:

- Bəs işiniz olmayanda axşamlar neyləyirsiz?

- Evdə otururam, - dedi.

- Elə tək-tənha oturursunuz evdə?

- Bəli, nədir ki?.. Oxuyuram, radioya qulaq asıram.

Görəsən radio haqqında danışdıqlarını indi də danışacaqmı? Amma tamam başqa məsələdən söz saldı və mən bununçun ona minnətdar idim.

- Bu da mənim pəncərəm, - deyə üçüncü mərtəbəni göstərdi.

- Bəlkə pilləkən qaranlıqdır, qoyun sizi yuxarıyacan ötürüm.

- Yox, - dedi.

Amma mən geri çəkilmək istəmirdim,

- Bəlkə məni evinizə dəvət edəsiz?

- Məmnuniyyətlə. Amma indi gecdir, - o, saatına baxdı və mən hiss elədim ki, əsəbiləşir.

- Gecdir? Siz belə tezdən yatırsınız?

- Yox, amma... - o, narahat idi, söz tapa bilmirdi.

- Yaxşı, indi ki, mənə bir stəkan çay vermək istəmirsiniz, gəlin bir az da gəzişək, hava alaq.

O dinmədi. Biz bir neçə dəfə onların evlərinin başına hərləndik. Mən yaman getmək istəyirdim onun evinə. Telefon söhbətlərindən mənə bu qədər tanış olan bu ala-işiq mənzili, radionu, yumşaq kürsünü görmək istəyirdim. Bəlkə də o gün məni evinə dəvət etsəydi, hər şeyi ona deyəcəkdirim.

Ancaq dəhliz qapısının qarşısında ayrıllarkən o, əlini tələsik mənə uzatdı.

- Yaxşı, hələlik Seymour müəllim. Çox sağ olun. Gecəniz xeyrə qalsın.

Gülümsündü, cəld çevrilib qaçı.

Mən onun addım səslərini dinləyirdim və birdən hər şeyi başa düşdüm. Başa düşdüm ki, o niyə tələsir, əsəbiləşir, tez-tez saata baxırdı. O, telefon zənginə gecikməkdən qorxurdu. Mənim zəngimə.

Bir neçə gündən sonra bizim məsul katib istehsalat müşavirəsində axmaq bir çıxış elədi. Mən söz aldım və onu birtəhər elədim. O mənə cavab vermədi və birdən mənim yazığım gəldi bu kişiyyə. Neçə ildir qəzetdə işləyir, yəqin hələ heç kəs onunla bu tonda danışmayıb. Özü də adam içində.

Müşavirədən sonra mən özümü narahat hiss elədim, əvvəla ona görə ki, tamamilə haqlı deyildim, ikincisi ona görə ki, Firuzun məsləhətlərini xatırladım,

Üçüncüsü də ona görə ki, bu işdən də getmək istəmirdim. Axı Mədinə burda işləyirdi. Nə isə məsul katibin otağına getdim, üzrxahlıq elədim.

Gecə Mədinəyə zəng eləyəndə bilirdim nədən danışacaq.

- Bilirsən, Rüstəm, - onun səsində bir canlanma, həvəs vardi, - bizim Seymour bilirsən neçə mərd adamdır. Bu gün mən olmamışam, amma hamı danışır ki, müşavirədə durub məsul katibi birtəhər eləyib. Yaş yuyub, quru sərib. Ağzından çıxanı deyib. Bilirsən, hamı bundan danışır. Axı hələ indiyə kimi onun bir sözünü iki eləyən olmayıb. Özü də bu qədər adamın içində kişini biabır eləyəsən.

- Bilirəm, - dedim, - bu tipdə adamları mən yaxşı tanıyıram. İclaslarda alovlu nntqlər deyirlər, adamların içində basib - kəsirlər, amma sonra təklikdə kedib üzr istəyirlər. Yəqin sənin Seymourun da iclasdan çıxıb gedib o kişinin yanına, şahidsiz-zadsız yixilib ayağına, başlayıb yalvarmağa.

O, kədərli səslə:

- Axı belə niyə danışırsan? - dedi. - Niyə sən onu sevmirsən?
- Ona görə ki, sən onu sevirsən. Mən də səni sevirəm.
- Çox gözəl. Hamımız bir-birimizi sevək də.
- Əlbəttə, sən zarafat elə. Bəla ondadır ki, onunla sən görüşürsən, üzbəüz danışırsan, kinoya gedirsən.
- Kinoya? Nə bilirsən ki, onunla kinoya gedirəm.
- Niyə də getməyəsən?

O güldü. Görünür bu fikir ona xoş idi.

- Mənimlə isə ancaq telefonla əlaqə saxlayırsan.
- Axı biz səninizlə danışmışdıq.
- Sən mənim haqqımda ona bir şey demisən?
- Nə danışırsan? Mən bu barədə heç kimə, heç vaxt bir kəlmə də deməyəcəyəm. Mənimcün bu, necə deyim, - o bir an susdu, söz axtardı, - müqəddəs bir şeydir.

Səhərisi günü biz onunla kinoya getmişdik. Film sınaqqı pilotlar haqqında idi və Mədinə qəhərlənmişdi. Bəlkə buna görə onda qəlbini boşaltmaq ehtiyacı vardi və biz bulvarla evə qayıdarkən o mənə həlak olmuş ərindən danışındı. Deyirdi ki, bizim bütün ömrümüz göydə keçdi. Göydə tanış oldug. O pilot idi, mən

adicə sərnişin. Sonra mən stüardessa işləməyə başladım ki, həmişə onunla olum. Evləndik. Bakıdan - Moskvaya, Moskvadan - Bakıya uçurduq və təyyarədə xəlvət guşə tapıb öpüşürdük. Sonra boy numa uşaq düşdü, məzuniyyətə çıxdım. Axırıncı dəfə onu trapa qədər ötürdüm.

Ayrılında onların dodaqları arasında məsafə yox idi, amma bilmirdilər ki, bu məsafə həyatla ölüm arasındaki məsafədir. Əbədi göylə, onun heç bir vaxt qayıtmayacağı əbədi göylə - yer arasında, Mədinənin onu daim gözləyəcəyi yer arasındaki məsafə.

Təyyarə yerindən tərpənəndə Mədinə onun arxasında su atdı. Yəqin aviasiya tarixində ilk dəfə idi ki, müasir hava laynerinin ardınca, min il bundan qabaqkı adət üzrə su atırdılar. Sonra o, göyə qalxdı. Sonra yağış yağdı.

Mədinə ayaq saxladı, nəyəsə qulaq verməyə başladı. Bir qədərdən sonra bu uğultunu mən də eşitdim və başa düşdüm ki, o bu səsi hamidən qabaq eśidir. Biz göydə hərəkət edən rəngbərəng işıqlara baxırdıq və Mədinə dedi:

- Onun qəbri ordadır. Arvadlar ərinin qəbri üstə qəbiristanlığa gedir, mən də göyə baxıram.

Sonra Mədinə mənə danışdı ki, bəzən axşamlar aerodroma gedir, elə belə bir kənarda dayanır, düşən, qalxan təyyarələrə tamaşa edir. Sonra dedi ki, uşaq da ölü doğuldu, ərinin bu yadigarı da qalmadı.

Mən əlimi onun üzünə çəkib yanaqlarındakı göz yaşlarını sildim, sonra dəli kimi onu öpməyə başladım.

O:

- Yox, yox, yox, lazım deyil, - deyirdi və mən hiss edirdim ki, get-gedə o bu sözləri daha böyük çətinliklə deyir.

Mən onu ötürdüm və dərhal zəng elədim.

Səsi həyəcanlı və hətta bir qədər şən idi və mənim bütün romantiklərə - havada, yerdə, dənizdə həlak olmuş bütün biçarələrə yazığım gəldi.

- Bilirsən, - dedim. - İndi işdə də onunla «sən» deyə danışırıq, - dünən biz ayrılan kimi sənə zəng elədim, telefonun məşğul idi. Gecənin o vaxtında kiminlə danışırdın belə?

Mən heç gözləməzdəm. Onun rəngi qaçıdı, sıfəti gərginləşdi. Amma tez özünü ələ aldı və dedi:

- Yəqin ayrı yerə düşmüsən. Mən gələn kimi yatdım...

- Dünən səni yuxumda görmüşəm.

- Qəribədir, həyatda heç bir vaxt görmədiyin adamı yuxuda neçə görmək olar?
  - Səsini görmüşdüm yuxuda. Bir də «Nerinqa» radionu.
  - «Nerinqa»ni yenə təsəvvür edə bilərəm, amma səsimi necə görmüsən, heç aqlıma siğışdırıa bilmirəm. Səncə, mən necəyəm? heç məni təsəvvür edə bilirsənmə?
  - Əlbəttə. Hündür boylu, uzun qıçlı, uzun saçlı - mən onun əsil görkəminə uyğun olmayan şeyləri deyirdim.
  - Afərin sənə, - dedi. - Lap düz təsəvvür edirsən. İndi mən hər gecə sənin yuxuna girəcəyəm.
  - Yəqin sən tək mənim yuxuma girmirsən...
  - Yenə başladın?
  - Yox, bilirsən, deyirlər Məhin Banu hər gecə yüz kişinin yuxusuna girilmiş. Sənin tiracın neçədir?
  - Mən bircə nüsxəyəm və ancaq sənin yuxuna girirəm. Sən mənim gözümün işığın.
  - Hədsiz dərəcədə minnətdaram.
  - Bura bax, gözümün işığı, bir məsələni səninlə məsləhətləşmək istəyirəm. Amma, xahiş edirəm, özündən çıxma, hay-küy salma, telefonu da atma.
- Mən bu söhbəti üç gündü gözləyirdim. Üç gündü təəccüblənirdim ki, niyə bu barədə danışmır.
- Qulaq as. Amma əvvəl yanına gətir validol qoy.
  - Yaxşı, ürəyimi çəkmə.
  - Yaxşı. Üç gün bundan qabaq Seymour mənə təklif elədi ki, ona ərə gedim. Ürəyin getmədi ki?
  - Yox, - dedim. - Nə cavab verdin ona?
  - Hələ heç bir cavab verməmişəm. Səninlə məsləhətləşmək istəyirəm. Axi sən mənim ən yaxşı, ən əziz dostumsan. Ən əziz adamımsan.
- «Qadın psixologiyası qəribədir. Başqasına aşiq olan kimi sən ən yaxşı dost, ən yaxın adam olursan».

- Lazım deyil - dedim və ən qəribəsi bu idi ki, mən səmimi deyirdim. - heç kəsə getmə. Ya da mənə gəl. Mən səni sevirəm. Ay allah, kaş telefonla evlənmək olaydı.

O qəhqəhə çəkdi. Bir qədər əsəbi və süni gülürdü.

- Ağilli oğlan ol. Axı sən hələ lap balaca uşaqsan.

- Mən? Nə bilirsən, sən ki, məni görməmisən.

- Mən hiss edirəm. Hər şeydən hiss edirəm, sənin səsindən, xasiyyətindən, mənə əlaqəndən. Yalvarıram sənə, həmişə belə qal, böyüməyə tələsmə.

- Nə bilirsən, bəlkə mən sənin Seymourundan böyüyəm.

- Yox, yox əzizim. Qadın hissləri heç vaxt aldatmir. Bu lap məzhəkəyə oxşayırırdı, amma mənim gülməyə həvəsim yox idi. Nə isə doğrudan da ağrı, kədər, intizar duyurdum.

- Lazım deyil, Mədinə, - deyirdim. - Bəs mən nə edəcəm? Axı ərin icazə verməyəcək ki, gecə sənə zəng vurum.

- Fikirləşib bir şey taparıq. Axı telefon əlaqəsi xəyanət deyil, günah deyil. O vaxta sənin də evində telefon olacaq, mən özüm sənə zəng eləyəcəm.

Axı ona necə başa salaydım ki, bu heç bir vaxt mümkün olmayıacaq.

- Məni başa düş, - deyirdi, səsi ciddi və kədərli idi, - bax, - siz kişilər hərdən təklikdən, tənhalıqdan şikayətlənirsiz. Mənim lap gülməyim tutur, çünkü siz əsil təkliyin nə demək olduğunu heç vaxt başa düşə bilməzsınız. Elə təklik ki, onu yalnız qadın başa düşə bilir. Gecə ayılırsan, divarlar üstünə gəlir... nə isə, qəmlı şeylərdən danışmayaq. Sən nə desən, onu edəcəm. İstəyirsən yox deyim.

Mən ona nə deyə bilərdim? O susdu, sonra mən təyyarə uğultusu eşitdim və başa düşdüm ki, bu özü elə cavabdır. Heç bir vaxt bizim heç birimiz - nə mən - Rüstəm, nə də mən - Seymour onun həlak olmuş ərinin yerini tutma bilməyəcəyik.

O axşam işdən sonra ilk dəfə məni evinə dəvət etdi. Mən dəhlizi və mərtəbəni bilirdim, amma mənzil qapısını tanımadım. Qaranlıqda başqa qapını döydüm. Açılan olmadı. Kibrit çəkdim və qapının üstündə not vərəqində yazılmış «Açar qonşudadır» sözlərini oxudum. Not kağızını görən kimi qammalar yadına düşdü və bildim ki, qapını çasdırmışam. Çönüb qarşidakı qapını döydüm.

«Nerinqa» radiosu, yumşaq kürsü, torşer - hər şey eynilə mən təsəvvür elədiyim kimiydi.

- Bu saat, Seymour, sənə əntiqə musiqi tutacam, - dedi. - Sən qulaq as, mən də çay qoyum.

Sonra mən onu öpürdüm, qucaqlayır, oxşayırdım. Hiss edirdim ki, ona qadınlığı xoş və çətin bir ağrıyla qayıdır. Divar dalında ləp yaxınlıqda qamma çalmağa başladılar, birdən o mənim əllərimin arasından çıxdı və nəyəsə qulaq asmağa başladı. Mən də dinləyirdim. Bilirdim ki, bir neçə saniyədən sonra mən də bu uğultunu - təyyarə uğultusunu eşidəcəyəm. Amma heç bir töyyarə - filan yox idi. Birdən başa düşdüm ki, Mədinə nəyə qulaq verir. Mədinə telefonu dinləyirdi. Bu vaxtlar o zəng edərdi.

- O, - yəni mən.

Bilirdim ki, o daha zəng eləməyəcək, daha heç bir vaxt zəng eləməyəcək, amma bir an mən də şübhələndim, mən də gözlədim və mən də möcüzə arzuladım - istədim, telefon səslənsin.

Telefon susmuşdu.

1967